

2203y_Az_Y2017_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2203y Maliyyə

1 Aşağıdakılardan hansı dövlət maliyyəsinin tərkib hissəsinə daxil deyil?

dövlət krediti

- müəssisə və təşkilatların maliyyəsi

dövlət büdcəsi

a və b variantları

Büdcədən kənar fondlar

2 Maliyyə nəyin formalaşdırılmasında iştirak edir?

- Pul fondlarının;

heç birinin.

Qiymətli kağızların;

Pul vəsaitlərinin;

Milli gəlirin;

3 Maliyyənin mahiyyətini göstər

dövlətin qeyri-mərkəzləşdirilmiş pul vəsaitidir

- makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir

müəssisənin pul vəsaiti fondudur

vətəndaşların pul vəsaitidir

pul vəsaitləri fondlarının məcmusudur

4 Maliyyənin nəzarət funksiyasının əsas məqsədi

cavabların heç biri düz deyil

maliyyə məsələləri üzrə qanunvericilik aktlarına əməl olunmasına nəzarət

xərclərin təyinatı üzrə istifadəsinə nəzarət

- bütün cavablar düzdür

maliyyə vəsaitinin düzgün və vaxtında yığılmasına nəzarət

5 Dövlətin öz funksiyalarını yerinə yetirilməsi üçün onun əlində mərkəzləşdirilmiş maliyyə resurslarının olması (fikrini davam etdirin)

düzgün cavab yoxdur

dövrü xarakter daşıyır

- zəruridir

dövrü xarakter daşıyır

zəruri deyil

6 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

istehsal fondlarının
əhalinin gəlirlərinin
istehsal və qeyri istehsal fondlarının
kredit fondlarının

- Milli gəlirlərin

7 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

qiymətli kağızların
dövlət büdcəsinin
müəssisələrin
maliyyə münasibətlərinin;

- pulun

8 Maliyyə – Bu:

Əmək haqqıdır
Puldur
Qiymətli kağızlardır
Vergidir

- Pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar iqtisadi münasibətləridir

9 Maliyyə haqqında deyilənlərdən düzgün olmayan fikri göstərin:

maliyyə anlayışı tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib
Maliyyə ölkənin maliyyə resurslarının məcmusunu təşkil edən məqsədli pul vəsaitləri fondlardır
Maliyyə - bölüşdürücü kateqoriyadır

- Maliyyə ilə pulun funksiyaları eynidir
Cəmiyyətin inkişafı maliyyə münasibətlərinin inkişafı ilə müəyyən olunur

10 Maliyyənin nəzarət funksiyasına aid olan əlaməti göstərin

təhsil və mədəniyyət idarələrinin fəaliyyətinin maliyyələşdirilməsi.
● Müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməsi
Milli gəlirin bir hissəsinin ayrı-ayrı sahələr üzrə yenidən bölüşdürülməsini həyata keçirmək
İstehsalın səmərəliliyinin yüksəldilməsini təmin etmək
Vergilər sistemi vasitəsilə iqtisadiyyatın və investisiyanın tənzimlənməsini həyata keçirmək

11 Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

kredit fondları

- məcmuu daxili məhsulun dəyəri

əhalinin gəlirləri

istehsal fondları

istehsal və qeyri-istehsal fondlar

12 Hansı fikir səhvdir:

Maliyyə münasibətləri dövlətlə bağlıdır.

- Maliyyə istehsal kateqoriyasıdır;

Maliyyə dəyər kateqoriyasıdır;

Maliyyə münasibətləri bölgü xarakteri daşıyır;

Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə bağlıdır;

13 Maliyyə ehtiyatlarının tərkibinə aid olmayanı göstərin

cavablar hamısı doğrudur

- veksellər

amortizasiya ayırmaları

mənfəət

xarici iqtisadi əlaqələrdən gəlirlər

14 Milli gəlirin yenidən bölgüsü istiqamətlərinə aid olmayanı göstərin:

ərazilərarası

- təşkilatlararası

sahələrarası

dövlətlərarası

təsərrüfatlararası

15 Maliyyənin meydana gəlməsinin səbəbləri.

Kapitalizm cəmiyyətinin yaranması;

Monopoliyaların mövcudluğu;

- Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;

Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;

Rəqabətin mövcudluğu.

16 Təkraristehsal prosesinin maliyyə təminatı bu:

nizamnamə kapitalı, kredit resurslarıdır;

- dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsidir

ÜDM-nin elementlərinin dəyərinin məcmusudur;

xalis gəlir kimi milli gəlirin bir hissəsidir;

xarici iqtisadi fəaliyyətdən gələn gəlir, mənfəətdir;

17 Maliyyənin predmetini nə təşkil edir?

- müəssisənin fəaliyyətinin təşkili, planlaşdırılması və idarə edilməsi üzrə iqtisadi fəaliyyətdir
- ÜDM- və Milli gəlirin bölgüsü və yenidən bölgüsü əsasında pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzrə iqtisadi münasibətlər
- mənfəət əldə etmək məqsədilə subyektlərin iqtisad fəaliyyəti
- müəssisədə amortizasiya ayırmaları hesabına yaradılan pul fondları
- sahibkarlıq riskinin zamanətcisi kimi çıxış edən, gözlənilməz və fəvqəladə hadisələr zamanı əmlak mənafeələrinin qorunmasına xidmət edən münasibətlər sistemi

18 Hansı obyektin bölgüsü və yenidən bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- suda fondunun
- milli gəlirin
- əhalinin real gəlirlərinin
- istehsal fondlarının
- istehsal və qeyri istehsal fondlarının

19 Düzgün ifadəni seçib göstərin

- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- istənilən maliyyə münasibətləri pul münasibətləridir
- istənilən pul münasibətləri maliyyə münasibətləridir
- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən kredit münasibətləri maliyyə münasibətləridir

20 “Maliyyə” sözünün etimoloji mənası hansı bənddə düzgün göstərilmişdir:

- duzgun cavab yoxdur
- ərəbcədən götürülüb, mənası “malın, sərvətin dəyəri” kimi ifadə edilir
- fransız mənşəli söz olub “torba” mənasında işlənir
- latıncadan götürülüb, mənası “ailə təsərrüfatının idarə edilməsi” deməkdir
- ingilis mənşəli söz olub, “çanta” deməkdir.

21 Maliyyənin əsas prinsiplərini göstərin:

- məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- tamlıq; aşkarlıq; vahidlik
- maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat

22 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssisələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssisələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər;

5. dövlət büdcədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

(2, 4, 5)

● (1, 3, 5)

(2, 3, 5)

(1, 2, 5)

(3, 4, 5)

23 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

● maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;

maliyyə dövlətin pul fondlarının məcmusudur

maliyyə pul fondlarının məcmusudur

maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur

24 Maliyyə təkraristehsal prosesinin hansı fazasında baş verir?

İstehlak

● bölgü

Bölgü; istehlak

İstehsal; bölgü

Mübadilə; bölgü

25 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;

(4; 5;)

● (3; 5;)

(2; 4;)

(1; 3;)

(1; 5;)

26 Maliyyənin funksiyalarını göstərin:

stimullaşdırıcı və sabitləşdirici

● bölgü və nəzarət

təkraristehsal və sosial

tənzimləmə və beynəlxalq

sosial və sabitləşdirici;

27 Maliyyə nədir?

pul fondlarının məcmusu

- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;

dövlətin və müəssisələrin pul fondlarının məcmusudur

dövlətin pul vəsaitləridir

dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir

28 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

dövlət büdcəsi

- müəssisə maliyyəsi

dövlət krediti

büdcədənəknar fondlar;

sığorta fondu

29 Qanunverici orqanın səlahiyyətlərinə aiddir: 1. büdcə layihəsinin tərtibi; 2. dövlət borcunun idarə edilməsi; 3. dövlət büdcəsinin baxılması və təsdiq edilməsi; 4. dövlət büdcəsinin icrasının baxılması və təsdiq edilməsi;

(2; 3;)

(1; 3;)

(3; 4;)

(2; 4;)

- (3; 4;)

30 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur

çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir

çünki burada məqsədli fondlar yaradılır;

çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir

- çünki burada dəyər yaradılır;

31 Maliyyə sisteminə aid olmayanı göstərin:

dövlət büdcəsi

büdcədənəknar fondlar;

bələdiyyə budcəsi

- qanunverici orqan

dövlət krediti

32 Dövlət maliyyəsinə aid deyildir;

Dövlət krediti

Dövlət Sosial Müdafiə Fondunun xərcləri;

- Yerli büdcələrin gəlirləri və xərcləri;
Dövlət müəssisələrinin maliyyəsi
Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri

33 Dövlət krediti hansı iqtisadi sistemin tərkib hissəsidir?

- idarəetmə sisteminin
- hamısı düzdür
- bank sisteminin
- büdcə sisteminin
- maliyyə sisteminin

34 Maliyyə sisteminə aiddir: 1. parlament; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənəknar dövlət fondlar; 5. dövlət büdcəsi; 6. dövlət krediti;

- 2; 5; 6
- 1; 2; 3
- 1; 3; 5
- 3; 4; 5
- 4; 5; 6

35 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə mexanizmi
- Maliyyə strategiyası
- Maliyyə siyasəti
- Maliyyə taktikası
- Maliyyə planlaşdırılması

36 Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- kredit birlikləri
- lizinq şirkəti
- ticarət müəssisəsi
- investisiya bankları
- kommersiya bankları

37 Dövlət maliyyə sisteminə daxil deyil:

- dövlət maliyyə təşkilatları;
- dövlət büdcəsi;
- dövlət krediti;
- büdcədənəknar fondlar;

- kommersiya təşkilatlarını maliyyəsi;

38 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş pul fondları; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssisələrin maliyyəsi və dövlət maliyyəsi;

(1; 3;)

(3; 4;)

(4; 5;)

(3; 5;)

- (2; 4;)

39 Dövlət maliyyəsinin formalaşması metodudur:

Ev təsərrüfatının gəlirlə işləməsi

Təsərrüfat subyektlərinin mənfəətinin alınması

Ev təsərrüfatının gəlirinin bir hissəsinin alınması

- Vergi qoyma

Maliyyə bazarlarında borclanma (borc almaq)

40 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi

(4; 5;)

(3; 4;)

(2; 4;)

- (2; 3;)

(1; 2;)

41 Dövlət maliyyə sisteminə aid deyildir

Dövlət krediti

Dövlət və yerli büdcələr

dövlət müəssisələrinin maliyyəsi

Büdcədən kənar fondlar

- Kommersiya bankları

42 Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri:

Qızılın xüsusi əmtəə kimi ayrılması

Kredit münasibətlərinin yaranması

Qızıl sikkələrin dövrüyyə buraxılması ilə

Maliyyə bazarlarının yaranması

- Dövlətin funksiyalarının yerinə yetirilməsi üçün

43 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
dövlət və qeyri dövlət pul fondları
müəssələrin maliyyəsi və dövlət maliyyəsi
meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları

44 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- bələdiyyələrin maliyyəsi
büdcədənəkar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
yerli büdcələr; dövlət büdcəsi; büdcədənəkar fondlar
- dövlət büdcəsi; büdcədənəkar dövlət fondlar; dövlət krediti. Dövlət müəssisələrinin maliyyəsi
tədiyyə balans; dövlət maliyyəsi; yerli maliyyə;

45 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- sığorta, dövlət müəssisələrinin maliyyəsi
qeyri istehsal sahələrinin maliyyəsi
müəssisələrin maliyyəsi, büdcədənəkar dövlət pul fondu
sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- dövlət büdcəsi, dövlət krediti, büdcədənəkar dövlət fondları

46 Maliyyə sisteminin həlqələri hansılardır?

- heç biri aid deyil
Milli məclis, maliyyə nazirliyi, Mərkəzi bank
maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
prezident aparatı; Milli məclis; hesablama palatası

47 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- kommersiya təşkilatların pul fondları.
Dövlət müəssələrinin fondları; Büdcədənəkar fondlar
Qeyri kommersiya təşkilatların fondları : Büdcədənəkar fondlar
- Dövlət büdcəsi; Büdcədənəkar fondlar
dövlət büdcəsi, dövlət müəssisələrinin büdcələri

48 Operativ maliyyə planlarını göstərin:

- Xərc smetası, kassa planı
Kassa planı, gəlirlər və xərclər balans;

Təqvim planı, gəlirlər və xərclər balansı;

- Təqvim planı, kassa planı;

Gəlirlər və xərclər balansı, xərc smetası;

49 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

4; 5

3; 4

3; 5

- 2; 3

1; 5

50 Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

Maliyyə naziri

Baş nazir

Vergilər naziri

Mərkəzi bankın sədri

- Prezident

51 Maliyyənin planlaşdırma metodları hansılardır?

iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu

iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu

iqtisadi tənzimləmə metodu

müqaisəli təhlil metodu

- iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu

52 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

(3; 4;)

(4; 5;)

(2; 4;)

(1; 3;)

- (2; 5;)

53 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

Maliyyə informasiya, operativ idarəetmə;

- Maliyyə informasiyası, planlaşdırma

Maliyyə informasiyası, tənzimləmə;

Planlaşdırma, operativ idarəetmə;

Planlaşdırma, nəzarət;

54 Maliyyənin idarə edilməsinin belə bir obyektı yoxdur

bələdiyyə maliyyəsi;

müəssisələrin maliyyəsi;

sığorta münasibətləri;

● maliyyə orqanları;

dövlət maliyyəsi;

55 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

maliyyə orqanı

müəssisələrin maliyyə xidməti

sığorta orqanı;

● müəssisə maliyyəsi

vergi orqanı

56 Bütçə vəsaitlərinin istifadəsinə maliyyə nəzarətini hansı orqan həyata keçirir?

Mərkəzi Bank

İqtisadi inkişaf nazirliyi

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq

Vergilər Nazirliyi

● Maliyyə Nazirliyi

57 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyasının əldə edilməsi;

1; 3

● 3; 5

4; 5

1; 4

3; 4

58 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

Pul-kredit siyasətinə nəzarət.

vergilərin düzgün ödənilməsinin təmin etmək; fond birjasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Bütçə planının hazırlanması

● Bütçə planının hazırlanması; bütçə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək

vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək

59 Dövlət maliyyə siyasətinin əsas istiqamətlərinə aiddir:

Kommersiya banklarının inkişaf strategiyasının hazırlanması

Maliyyə bazarında rəqabətin təminatı

Kredit təşkilatlarının fəaliyyətinin gəlirliliyinin təmin edilməsi

Pul-kredit sisteminin balanslaşdırılması və milli pul vahidinin ödəniş qabiliyyətliliyinin təminatı

- Dövlətin iqtisadi və sosial inkişaf prioritetlərinə uyğun olaraq rəqəbətlilik bəlgünün müəyyən edilməsi və maliyyə resurslarının istifadəsi

60 Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

Vergi siyasəti və investisiya siyasətinin məcmusu;

Büdcə siyasətinin investisiya siyasətinin məcmusu;

Pul siyasəti və kredit siyasətinin məcmusu;

Pul siyasəti və vergi siyasətinin məcmusu.

- Büdcə siyasəti və vergi siyasətinin məcmusu;

61 Maliyyənin idarə edilməsi mərhələlərini göstərin:

uçota alma

inkişaf və idarəetmə

planlama və inkişaf

proqnozlaşdırma

- hazırlıq və birbaşa fəaliyyət

62 Maliyyə münasibətlərinin idarə edilməsi üsulları adlanır:

embarqo

audit

dotasiya

- maliyyə mexanizmi

differentiallaşdırma

63 Fiskal siyasətlə bağlı deyilənlərdən hansı səhvdir?

Dövlətin büdcə-vergi siyasətini ifadə edir

- Strateji məhsulların qiymətlərinin tənzimlənməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir

Maliyyə siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir

Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemidir

Hökumətin makroiqtisadi məqsədlərə nail olunması üçün dövlətin vergilər və xərclər üzrə məqsədyönlü fəaliyyətidir

64 Öz funksiya və vəzifələrini yerinə yetirmək üçün maliyyənin təşkili və istifadəsi ilə bağlı dövlətin tədbirlər planının məcmusu nə adlanır?

maliyyə nəzarəti

- maliyyə siyasəti

maliyyə mexanizmi

maliyyə

maliyyənin idarə edilməsi

65 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

büdcə siyasəti

İnvestisiya siyasəti

● İqtisadi Siyasət

Vergi siyasəti

Fiskal siyasəti

66 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

Maliyyə göstəriciləri; norma və normativləri.

● Maliyyə strategiyası və taktikası

Maliyyə vasitələri və stimulları

Maliyyə planlaşdırılması

Maliyyə qanunvericiliyi

67 Aşağıdakılardan hansı maliyyə taktikasının mahiyyətini ifadə edir

● ölkənin maliyyə resurslarının məcmusunu təşkil edən məqsədli pul vəsaitləri fondlardır
cəmiyyətin inkişafının konkret mərhələsində qarşıya çıxan maliyyə məsələlərinin vaxtında və qısa müddətdə həll edilməsidir

maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur.

dövlətin baş maliyyə planıdır
uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir

68 Qarşıya qoyulan məqsədlərin xarakterindən və həlli metodlarından asılı olaraq maliyyə siyasəti neçə yerə ayrılır?

altı

● iki

dörd

üç

beş

69 Aşağıdakılardan hansı maliyyə siyasətini ifadə etmir?

Qarşıya qoyulan məqsədlərin xarakterindən və həlli metodlarından asılı olaraq maliyyə siyasəti maliyyə taktikası və strategiyasından ibarətdir.

● Qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur
Maliyyə siyasəti maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur

Dövlətin maliyyə sistemi vasitəsilə həyata keçirdiyi tədbirlərin məcmusudur

dövlətin maliyyə resurslarının toplanması, venidən bölüşdürülməsi və istifadəsilə əlaqədar həyata keçirilməsi

şəxsin maliyyə resurslarının toplanması, yenidən bölüşdürülməsi və istiqamətə əlaqədar hejura reqlarlı tədbirlər məcmusudur

70 Aşağıdakılardan hansı maliyyə strategiyasının mahiyyətini ifadə edir

- ☒ maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur
- ☐ uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir
- ☐ qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur
- ☐ müxtəlif pul vəsaiti fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir cəmiyyətin inkişafının konkret mərhələsində qarşıya çıxan maliyyə məsələlərinin vaxtında və qısa müddətdə həll edilməsidir

71 Dövlət maliyyə siyasətinin əsas strateji istiqamətlərinə aiddir:

- ☐ Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
- ☒ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- ☐ Bank likvidliyinin azaldılması
- ☐ Bələdiyyə xərclərinin artırılması
- ☐ Dövlət borcunun artırılması

72 Fiskal siyasətə aiddir:

- ☐ borc siyasəti
- ☒ büdcə-vergi siyasəti
- ☐ ammortizasiya siyasəti
- ☐ kredit siyasəti
- ☐ pul kredit siyasəti

73 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- ☐ Büdcə planlaşdırılması
- ☒ Büdcə mexanizmi
- ☐ Büdcə münasibətləri
- ☐ sığorta münasibətləri
- ☐ Büdcə prosesi;

74 Məqsədinə görə maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. iqtisadi taktika; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- ☐ 1, 5
- ☒ 2, 5
- ☐ 2, 4
- ☐ 1, 4
- ☐ 2, 3

75 Maliyyə siyasətinin məqsədi:

təbiətin mühafizəsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi

- cəmiyyətin inkişafı üçün zəruri olan maliyyə ehtiyatlarının tam səfərbərliyə alınması
- istehsalın və texnologiyanın təkmilləşdirilməsi
- yalnız sosial xərclərin ödənilməsi
- neqativ nəticələr ilə əlaqədar olaraq zərərin hesablanması

76 Düzgün olan fikri göstərin:

Maliyyənin funksiyaları bölgü və sabitləşdiricidir

- Maliyyə mexanizmi - maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur
- Maliyyə münasibətləri təkrar istehsalın istehlak fazasında baş verir
- Maliyyənin beş funksiyası var
- Dövlət maliyyəsinin tərkibinə yalnız dövlət büdcəsi daxildir

77 Maliyyə Nazirliyinin səlahiyyətlərinə aiddir:

bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi

- büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi
- büdcə qanununun qəbul edilməsi;
- dövlət büdcəsinin icrası haqqında hesabatə rəy vermək
- bələdiyyə büdcələrinin təsdiqi

78 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

1; 3

- 2; 4

1; 5

4; 5

3; 5

79 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

Kameral nəzarət, sənədli nəzarət.

Kameral nəzarət. İlkin nəzarət.

Sənədli nəzarət, ilkin nəzarət.

- Səyyar nəzarət, kameral nəzarət.

Səyyar nəzarət, sənədli nəzarət.

80 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.

Yoxlama materiallarının reallaşdırılması

Yoxlamanın aparılması.

Yoxlamaya (təftişə) hazırlıq.

- Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi

81 Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcludur. Uyğun olmayan variantı seçin:

Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə

AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə

AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə

AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə

- Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına

82 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

Bir

Dörd

Məhdudlaşdırılmır

Üç

- İki

83 Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin:

Səyyar maliyyə nəzarəti planlı ola bilər

Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqında nəzarət obyektinə əvvəlcədən məlumat verilir

- plandan kənar səyyar maliyyə nəzarəti müəssisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir

Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir

Plandan kənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir

84 Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur

bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir

İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır

maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir

bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

85 Nəzarətin keçirilməsi prosesində idarə edilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir:

Faktiki və sənədli

Səyyar və kameral

İlkin, cari və sonradan

- Tematik və kompleks

Daxili,xarici və qarışıq

86 Nəzarəti həyata keçirən şəxslərin və idarəedilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir:

Tematik və kompleks

Faktiki və sənədli

Səyyar və kameral

İlkin, cari və sonradan

- Daxili,xarici və qarışıq

87 Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmərsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir:

səyyar və sənədli

kameral və faktiki

kameral və həm sənədli, həm də faktiki

- kameral və sənədli

səyyar və faktiki

88 Maliyyə nəzarətinin növlərinin göstərin

təftiş; auditor; təsərrüfatdaxili

dövlət; auditor; yoxlama; təftiş

təftiş; yoxlama; auditor; ictimai

- idarədaxili; dövlət; auditor;

ilkin, cari, sənədlərin oxunması

89 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

Mazliyyə Nazirliyi və Auditorlar Palatası.

Milli Məclis və Auditorlar Palatası.

Hesablama Palatası və Auditorlar Palatası

- Hesablama Palatası.

Auditorlar Palatası;

90 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- Milli Məclisə

İqtisadiyyat Nazirliyinə

AR Maliyyə Nazirliyinə

Yalnız AR Prezidentinə.

AR Vergilər Nazirliyinə

91 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

Kameral nəzarət, sənədli nəzarət.

Kameral nəzarət. İlkən nəzarət.

Sənədli nəzarət, ilkən nəzarət.

● Səyyar nəzarət, kameral nəzarət.

Səyyar nəzarət, sənədli nəzarət.

92 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

monitorinq

Tematik yoxlama.

● Təftiş.

Çarpaz yoxlama.

Təhlil

93 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkən nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

1; 5

4; 5

3; 5

● 2; 3

3; 4

94 Aşağıdakılardan hansı yanlışdır.

Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.

Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir

Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir

● Qanunvericiliyə əsasən Hesablama Palatasının fəaliyyətinin nəticələri kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır

Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır

95 Azərbaycan Respublikası Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu, neçənci ildə qəbul olunmuşdur?

2000.0

● 1999.0

1996.0

1995.0

1998.0

96 Aşağıda sadalananlardan hansı dövlət maliyyə nəzarətini həyata keçirən subyektlərə aid deyil:

Dövlət Xəzinədarlıq Agentliyi

Azərbaycan Respublikası Maliyyə nazirliyi

● Azərbaycan Respublikası Auditorlar Palatası

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Azərbaycan Respublikası Hesablama Palatası

97 Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti nə qədərdir:

8 aydır

5 ildir

7 aydır

● 7 ildir

8 ildir

98 Hesablama Palatası ibarətdir

sədr, sədr müavini və 21 auditor

● sədr, sədr müavini və 7 auditor

sədr, sədr müavini və 8 auditor

sədr, sədr müavini və 9 auditor

sədr, sədr müavini və 14 auditor

99 Maliyyə nəzarətinin obyektı nədir?

variantların heç biri düz deyil

● bölgü münasibətləri

təsərrüfat münasibətləri

beynəlxalq münasibətlər

iqtisadi münasibətlər

100 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

AR Vergilər Nazirliyi

● Azərbaycan Respublikası Auditorlar Palatası.

AR Maliyyə Nazirliyi.

Milli Məclisin Hesablama Palatası.

AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi

101 Maliyyə nəzarətinin tərkibinə daxildir:

Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.

● Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.

Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.

Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.

102 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

Daxili nəzarət.

- Cari nəzarət.

Dövlət nəzarəti.

Müstəqil nəzarət.

Bələdiyyə nəzarəti.

103 Maliyyə nəzarətinin üsullarını göstərin:

yoxlama, cari nəzarət.

- İqtisadi təhlil, monitoring, müayinə

Təftiş cari nəzarət

Cari nəzarət, ilkin nəzarət

Təhlil, ilkin nəzarət

104 Maliyyə nəzarətinin metodları hansılardır?

Təhlil, ilkin nəzarət, təftiş.

- Təftiş, təhlil, tematik yoxlama;

Təftiş, təhlil, sənədli nəzarət

İlkin nəzarət, cari nəzarət, təftiş;

Tematik yoxlama, sənədli nəzarət, təhlil

105 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonradan; 4. yoxlama; 5. təftiş

4; 5

- 2; 3

3; 4

1; 5

1; 4

106 Mülkiyyət formasına görə maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. qeyri-dövlət; 3. təftiş; 4. ilkin; 5. cari

4; 5

- 1; 2

3; 4

2; 3

3; 5

107 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

Mərkəzi Palata

● Hesablama Palatası

Mühasibat Palatası

Auditor Palatası

Dövlət Palatası.

108 Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir?

xəzinədarlıq

● Azərbaycan Respublikası Hesablama Palatası

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Azərbaycan Respublikası Vergilər Nazirliyi

daxili audit xidməti

109 Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir:

Maliyyə Nazirliyinin

Hesablama Palatasının

Vergilər Nazirliyinin

● təsərrüfat subyektinin özünün

Dövlətin

110 Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir:

Büdcə, vergi, inzibati

● Sığorta, vergi, büdcə

Büdcə, vergi, texnoloji

Vergi, büdcə, statistik.

Sığorta, texniki, büdcə

111 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır:

kameral və səyyar

● ilkin, cari, sonradan,

sonradan, ilkin, təhlil.

təhlil, təftiş

ilkin, cari, təhlil

112 Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil

Daxili audit

● Kameral nəzarət

Dövlət nəzarəti

Qeyri – dövlət nəzarəti

Bələdiyyə nəzarəti

113 Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına aid olanı göstərin:

Faktiki və sənədli

- Dövlət və qeyri dövlət

İlkin, cari və sonradan

Səyyar və kameral

Daxili, xarici və qarışıq

114 Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin

- maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır

Nəzarət edilən əməliyyatlar başa çatdıqdan sonra həyata keçirilən nəzarət növüdür

maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir

115 Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir

bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir

116 Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur

bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir

maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir

bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

117 Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yanlış variantı göstərin:

Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti

- Faktiki və sənədli

Regional səviyyədə maliyyə nəzarəti

Bələdiyyə səviyyəsində maliyyə nəzarəti

Sahə səviyyəsində maliyyə nəzarəti

118 Kameral yoxlamaya aid olanları seç.

yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir

- nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir

yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir

yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər

nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir

119 Informasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin

İlkin, operativ və sonrakı maliyyə nəzarəti

- Sənədli və faktiki nəzarət

Planlı və plandankənar maliyyə nəzarəti

Kameral və səyyar nəzarət.

Xarici və daxili nəzarət.

120 Sadalananlardan hansı Dövlət maliyyə nəzarəti ilə əlaqələndirilə bilməz

Pul dövriyyəsinin təşkilinə nəzarətdir

- dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə nəzarətdir

Büdcədən kənar dövlət pul fondlarının istifadəsi üzərində nəzarətdir

Dövlət büdcəsinin icrasına edilən nəzarətdir

Kredit ehtiyatlarını istifadəsi üzərində nəzarətdir

121 Maliyyə nəzarətinin formaları hansılardır?

dövlət; auditor; təsərrüfatdaxili

- cari; qabaqcadan; sonrakı

sonrakı; təhlil; cari

təhlil; qabaqcadan; sonrakı.

təftiş; yoxlama

122 Hesablama palatası kimə tabedir?

İqtisadi inkişaf Nazirliyinə

Nazirlər Kabinetinə

- Milli Məclisə

Maliyyə Nazirliyinə

Prezidentə

123 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

qabaqcadan və sonrakı

☒ cari

sonrakı

qabaqcadan

qabaqcadan və cari

124 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

4; 5

☒ 2; 5

3; 4

1; 3

1; 5

125 İdarə daxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

Hesablama Palatası

☒ sahə nazirliklərinin təftiş aparatı

Gömrük Komitəsi

auditor firması

Vergilər Nazirliyi

126 Mülkiyyət formasına görə maliyyə nəzarəti neçə yerə ayrılır:

beş

☒ iki

dörd

üç

maliyyə nəzarətinin belə təsnifatı yoxdur

127 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

maliyyə mexanizmdən;

☒ dəqiq maliyyə məlumatlarından

qanunvericilikdən

nəzarət orqanlarının fəaliyyətindən

parlamentdən

128 Maliyyə nəzarətinin metodunu göstərin

preventivlik

☒ yoxlama

anketləşdirmə

sənəd uçotu

universallıq

129 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

Maliyyə Nazirliyi

● Milli Məclis

Mərkəzi Bank

Nazirlər Kabineti

Prezident Aparatı

130 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

əhalinin məşğulluq fondu

● Dövlət Sosial Müdafiə Fondu

dövlət büdcəsi

Ssuda fondu

pensiya fondu

131 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

istehlak xərcləri

● birbaşa investisiyalar

kommersiya xərcləri

təmir xərcləri

idarəetmə xərcləri

132 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

ehtiyat fondu

● təmir fondu

yığım fondu

amortizasiya fondu

istehlak fondu

133 Müəsisənin büdcəyə ödədiyi dolaylı vergi

sadələşdirilmiş vergi

● aksizlər

əmlak vergisi

mənfəət vergisi

torpaq vergisi

134 Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

yığım fondu

☒ xalis mənfəət

sair satışdan gəlir

məhsul satışından gəlir

mənfəətdən

135 Müəssisənin nizamnamə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

4; 5

☒ 1; 3

3; 5

3; 4

1; 5

136 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

əsas fondların satışından gəlir

sair satışdan gəlir

məhsul satışından gəlir

yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər

☒ satışdankənar əməliyyatlardan gəlir

137 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

istehsal fonduna görə

☒ əmək haqqı fonduna görə

tam maya dəyərində görə

satışdan gəlirə görə

istehsal maya dəyərində görə

138 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

maliyyə nazirliyi

☒ müəssisənin maliyyə xidməti

Auditor firması

Sahə nazirliklərinin təftiş aparatı

vergi orqanı

139 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

0.03

- 0.05
- 0.08
- 0.07
- 0.04

140 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

vergiləri

- material və əmək haqqı xərclərini
- istehlak fondunun təşkilini
- dividentinin ödənilməsini
- satışdankənar xərcləri

141 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

İstehlak fondundan

- Satışdan gəlirdən
- Xalis mənfəətdən
- Balans mənfəətindən
- Yığım fondundan

142 Müəssisədə yığım fondunun təşkili mənbəyi

Nizamnamə fondu

- bölüşdürülməyən mənfəət və amortizasiya
- Sair satışdan mənfəət
- Balans mənfəəti
- Maya dəyəri

143 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

beynəlxalq əlaqələrlə bağlı məsrəflər;

- büdcə qarşısında maliyyə öhdəlikləri;
- aparatın saxlanması ilə bağlı məsrəflər;
- əsas fəaliyyətlə bağlı məsrəflər
- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

144 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

Maşınlar

- Xammal və materiallar
- Qurğular

Binalar

Ötürücü qurğular;

145 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

Qanuni

- İstehsal (iqtisadi)

Natural-əşya

Sosial

Sosial-iqtisad

146 Müəssisənin pul fondlarına daxil olmayan fond:

Valyuta fondu

- Məşğulluq fondu

Ehtiyat fondu

Nizamnamə kapitalı

Amortizasiya fondu

147 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

Kreditlər

- Xalis mənfəət

Möhkəm passivlər

amortizasiya ayrılmaları

Balans mənfəəti

148 Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

büdcə maliyyələşdirməsi

- özünümaliyyələşdirmə

dövlət maliyyələşdirməsi

kreditləşdirmə

sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

149 Əsas istehsal fondların rentabelliği

- Mənfəətin əsas fondların orta illik dəyərinə nisbəti

Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti

Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti

Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti

Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.

150 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

0.3

● 0.15

0.35

0.2

0.1

151 Birbaşa investisiyaların maliyyələşmə mənbəyi:

Qısa müddətli kredit

● Xalis mənfəət

İstehlak fondu

Möhkəm passivlər

Sair satışdan mənfəət

152 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

4; 5

● 2; 3

3; 4

1; 3

1; 5

153 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

Cari fəaliyyətlə əlaqədar investisiyalar.

● Birbaşa investisiyalar

Portfel investisiyalar

Maliyyə investisiyaları

dolayı investisiyalar

154 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

Sığorta ödənişləri.

● Qısa-uzunmüddətli kredit

Mənfəət

Büdcə vəsaiti

Amortizasiya ayırmaları

155 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

dövlət krediti

● özünümaliyyələşdirmə, kreditləşdirmə; dövlət maliyyələşdirməsi;

sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə

özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə

sığorta maliyyəsi; kreditləşdirmə

156 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

yol fondu və istehlak fondu

● Yığım fondu; İstehlak fondu

suda fondu; İstehlak fondu

Büdcədən kənar fondlar; İstehlak fondu

təqayüd fondu; əsas fondlar

157 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

maddi aktivlərdən

əsas vəsaitlərin dəyərindən

dövriyyə aktivlərinin dəyərindən

● qiymət və məhsulun maya dəyərindən

rəqabətdən

158 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

mənfəətin bölgüsündən;

● satışdan gələn mədaxilin bölgüsündən;

yığım fondunun bölgüsündən;

xalis mənfəətin bölgüsündən

istehlak fondunun bölgüsündən

159 Müəssisələrin maliyyəsinin təşkili prinsiplərinə aid olmayanı göstərin

Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi

● xəbərdarlıq prinsipi

Özünümaliyyələşdirmə prinsipi

Təsərrüfat müstəqilliyi prinsipi

Maddi maraq prinsipi

160 Müəssisədə xüsusi dövriyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

amortizasiya ayrımları

● mənfəət

möhkəm passivlər

qısamüddət kredit

nizamnamə kapitalı

161 Müəssisələrdə dövriyyə vəsaitinin normalaşması hansı sənədə əsaslanır?

- uçot məlumatları
- istehsal xərcləri smetası
- şaxmat balansı
- maliyyə planı
- hesabat balansı

162 Müəssisədə dövriyyə kapitalının idarə olunması nəyi nəzərdə tutur?

- normallaşdırılmayan vəsaitin müəyyən edilməsini
- debitor borclarını
- kreditor borclarını
- xüsusi dövriyyə vəsaitinə tələbatın hesablanması
- dövriyyə vəsaitinin istehlakını

163 Material aktivlər necə adlanır?

- maliyyə qoyuluşları
- əsas və dövriyyə aktivləri
- cariv ə qeyri-material aktivlər
- qeyri-material aktivlər
- maliyyə aktivləri

164 Müəssisədə maliyyə planlaşdırılmasının əsas vəzifələrinə aid olmayanı göstərin?

- mənfəətin artırılması üçün təsərrüfat daxili ehtiyatların aşkar edilməsi
- vergilərin dərəcələrinin müəyyən olunması
- səmərəli kapital qoyuluşunun yollarını müəyyən etmək
- istehsal, investisiya və maliyyə fəaliyyətinin zəruri maliyyə resursları ilə təmin edilməsi
- bank, büdcə və s. ilə səmərəli maliyyə münasibətlərinin müəyyən olunması

165 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrılır?

- əsas və dövriyyə fondlarına
- istehsal və tədavül dövriyyə fondlarına
- qeyri-material aktivlərə
- dövriyyədənəknar aktivlərə
- tədavül formalarına və dövriyyədənəknar aktivlərə

166 Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- möhkəm passivlər
- qısamüddətli kreditlər

uzunmüddətli kreditlər
qısa və uzunmüddətli kreditlər
uzunmüddətli kreditor borcları

167 Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövryyə kapitalını başqa müəssisələrə sata bilərmə?

- sata və ya bağışlaya bilməz
- sata, bağışlaya və verə bilər
- sata bilməz
- sata bilər, sata bilməz
- bağışlaya bilməz

168 cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- uzunmüddətli investisiyalar
- dövryyə kapitalı
- qeyri-material aktivlər
- dövryyədənənkənar kapital
- əsas kapital

169 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- vergiqoyma
- vergi, faiz, mənfəət, dividend
- normativ-hüquqi baza
- maliyyələşmə, kreditləşmə, sığortalama
- tənzimləmə

170 Öz xərcini ödəmənin tərkibinə hansı xərclər daxildir?

- bütün vergi xərcləri
- məhsul istehsalı və satışı xərcləri
- ƏDV, tam maya dəyəri
- mənfəət vergisi, sadələşdirilmiş vergi
- İstehsal xərcləri, aksizlər

171 Ayrı-ayrı çeşidlər üzrə rentabelliyyə müəyyən edilməsi üçün istifadə olunan göstəricilər

- dövryyədənənkənar aktivlərin dəyəri, qiymət, maya dəyəri
- qiymət, maya dəyəri
- qiymət, satılan tam maya dəyəri, əsas fondların orta illik dəyəri
- istehsal fondlarının dəyəri, balans mənfəəti
- cari aktivlərin dəyəri, maya dəyəri

172 Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

balans mənfəəti, tam maya dəyəri

- satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri

xalis mənfəət, maya dəyəri

mənfəət, kommersiya xərcləri

xalis mənfəət, istehsal maya dəyəri

173 Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

maliyyə əməliyyatlarından gəlir

- xalis mənfəət

sair satışdan əldə edilən gəlir

satışdan əldə edilən gəlir

balans mənfəəti

174 Aksizlərin ödənilmə mənbəyini göstər

sair satışdan gəlir

- müəssisənin satışından gəlir

xalis mənfəət

ümumi mənfəət

işçilərin əməkhaqqı

175 Müəssisədə mənfəət və amortizasiya ayrımları hesabına hansı pul fondu yaradılır?

amortizasiya fondu

- yığım fondu

istehlak fondu

məşğulluq fondu

əməkhaqqı fondu

176 Satışdankənar xərclərin elementləri

amortizasiya ayrımları

- maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri

reklam xərcləri

qablaşdırma xərcləri

nəqliyyat xərcləri

177 Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

əməliyyatlardan gəlir

- sair satışdan gəlir

investisiya fəaliyyətindən əldə edilən
satışdan əldə edilən gəlir
maliyyə fəaliyyətindən gəlir

178 Müəssidə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- valyuta fondu
- yığım fondu
- ehtiyat fondu
- istehlak fondu
- təmir fondu

179 Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.

- cərimələrin ödənilməsi
- mənfəət vergisi
- yığım fondu
- isehlak fondu
- ehtiyat fondu

180 Mənfəət nədir?

- vergilərin məcmusudur
- məhsulun reallaşmasından əldə edilən ümumi gəlirin bir hissəsidir
- dövlətin əsas maliyyə planıdır
- mərkəzləşmiş fondur
- məqsədli pul vəsaiti fondudur

181 Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim tərəfindən aparılır?

- auditor
- baş mühasib
- menecer
- müəssisə rəhbəri
- iqtisadçı

182 Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- baxış
- təftiş
- təhlil, baxış
- siyahıya alma

monitorinq

183 Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

valyuta fondu

- fəaliyyətin adi növlərindən əldə edilən gəlir

balans mənfəəti

bölüşdürülməyən mənfəət

ehtiyat fondu

184 Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan otru hansı fond yaradılır?

ehtiyat fondu

- istehlak fondu

yığım fondu

əməkhaqqı fondu

valyuta fondu

185 Yenidənbölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

amortizasiya ayrımları

- qısamüddətli kreditlər, sığorta məbləği

bölüşdürülməyən mənfəət

mənfəət

möhkəm passivlər

186 Mənfəət vergisiinn ödənilmə mənbəyini göstər

satışdan əldə edilən mənfəət

- vergiyə cəlbolunan mənfəət

xalis mənfəət

balans mənfəəti

müəssisənin sərəncamında qalan mənfəət

187 Müəssisələrin iqtisadi münasibətlərinə aid olanı göstərin

Müəssisə və bank sistemi arasında

- sadalananaların hamısı

Müəssisə və təşkilatlar arasında

Müəssisənin təsisçiləri arasında

Müəssisələr və dövlət maliyyə sistemi arasında

188 Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

qiymətə

- tam maya dəyərinə
- mənfəətə
- istehsal maya dəyərinə
- rentabelliyyə

189 Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- mənfəətdən
- hesabat balansından
- vergi ödənişindən
- maya planından
- istehsal planından

190 İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər

- ümumzavod xərcləri
- reklam xərcləri
- nəqliyyat xərcləri
- material, yanacaq , enerji xərcləri
- anbar xərcləri

191 Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər

- maliyyə ehtiyatı
- istehlak fondu
- sosial xərclər
- vergilər
- material xərcləri

192 Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər

- sığorta mənbələri
- amortizasiya ayrımları
- büdcə vəsaiti
- mənfəət
- uzunmüddətli kredit və vaxtı keçmiş kreditor borcları

193 Hesabat (baza) dövrünün rentabelliyyənin hesablanması qaydası necədir?

- baza maya dəyəri çıxılsın, baza mənfəəti
- baza maya dəyərinə baza mənfəətinə nisbəti kimi
- baza mənfəəti çıxılsın tam maya dəyəri

baza mənfəəti vurulsun baza maya dəyərinə

- baza mənfəətinin baza maya dəyərinə nisbəti kimi

194 Müəssisədə tədavül sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

sex xərcləri

material xərcləri

bitməmiş istehsalla əlaqədar xərclər

- kommersiya xərcləri

nəqliyyat və material xərcləri

195 Müasir dövrdə müəssisələrdə mənfəətin formalaşma mənbələrini göstər:

əməliyyatlardan, vergilərdən

satışdan əldə edilən mənfəət, vergilər

maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr

- innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən;

satışdankənar əməliyyatlardan, ƏDV

196 Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

satışdan gəlir

ümumi gəlir

satışdankənar əməliyyatlardan mənfəət

balans mənfəət

- bölüşdürülməyən mənfəət

197 20 faiz dərəcə ilə tutulan vergi hansıdır

gəlir vergisi

ƏDV

sadələşdirilmiş vergi

yol vergisi

- mənfəət vergisi

198 Müəssisələrdə mənfəət vergisinin dərəcəsi hansı qanunla tənzimlənir

- AR Vergi Məcəlləsi ilə

»Müəssisələr haqqında» AR Qanunu ilə

«Səhmdar cəmiyyəti haqqında » AR Qanunu ilə

«Büdcə sistemi haqqında» AR Qanunu ilə

«Bank və bank fəaliyyəti haqqında» AR Qanunu ilə

199 Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- məhsul satışı ilə əlaqədar xərclər
- maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
- investisiya xərcləri
- istehsal maya dəyəri
- məcburi xərclər

200 Məhsulun istehsal maya dəyərində daxil olmayan xərcləri göstər.

- amortizasiya ayrımları
- enerji xərcləri
- material, köməkçi material
- istehsal işçilərinin əməkhaqqı
- nəqliyyat xərcləri, qablaşdırma xərcləri

201 Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- kommersiya xərcləri, idarəetmə xərcləri
- mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- mənfəət, maya dəyəri, ƏDV
- istehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- mənfəət, maya dəyəri, kommersiya xərcləri

202 Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.

- kreditər üçün faizlər
- sosial vergilər
- mənfəət vergisi
- istehsal işçilərinin əməkhaqqı
- faizlər, cərimələr

203 Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?

- fövqəladə xərclər
- ümumzavod xərcləri
- istehsaldankənar xərclər
- əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
- satışdankənar əməliyyatlarla əlaqədar xərclər

204 Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?

- yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
- məhsul satışından gəlir

baş idarənin vəsaiti
uzunmüddətli kreditlər
mənfəət

205 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- ☐ geniş təkrar istehsalla əlaqədar xərclər
- ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
- ☐ sosial xərclər
- ☐ məcburi xərclər
- ☐ fəvqaladə xərclər

206 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- ☐ ümumi-zavod xərcləri
- ☒ məhsul satışından əldə edilən gəlir
- ☐ dolay xərclər
- ☐ istehsal xərcləri
- ☐ maya dəyəri

207 Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyanı göstər.

- ☐ məhsul istehsalı və satışı xərclərinin təhlili
- ☒ xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması
- ☐ xərclərin normallaşdırılması
- ☐ xərclərin planlaşdırılması
- ☐ istehsal xərclərinin uçotu

208 Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- ☐ inkasso tapşırığı
- ☒ akkreditiv
- ☐ ödəmə tələbnaməsi
- ☐ hesablama çeki
- ☐ inkasso

209 Nağdsız hesablamaların hansı forması kommersiya krediti formasında çıxış edir?

- ☐ akkreditiv
- ☒ veksel
- ☐ ödəmə tapşırığı
- ☐ ödəmə tələbnaməsi
- ☐ çeklər

210 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablama formasından istifadə edilir?

- ☐ ödəmə tapşırığı
- ☒ akkreditiv
- ☐ inkasso
- ☐ veksel
- ☐ çek

211 Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- ☐ biznes plan, istehsal planı
- ☒ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- ☐ biznes planı
- ☐ maliyyə planı
- ☐ istehsal planı

212 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- ☐ maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
- ☒ satışın həcmi, qiymət
- ☐ malın miqdarı
- ☐ qiymət
- ☐ əmtəəlik məhsulun həcmi, qiymət

213 Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- ☐ maya dəyərinin aşağı salınması üçün
- ☒ tələb əsasında
- ☐ gəlirin artması üçün
- ☐ mənfəətin artması üçün
- ☐ xərclərə qənaət üçün

214 Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- ☐ tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- ☒ plan tam maya dəyəri, plan mənfəəti
- ☐ tam maya dəyəri, əlavə dəyər vergisi
- ☐ maya dəyəri, mənfəət, aksizlər
- ☐ istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

215 Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

istehsalın həcmi

- təchizat şərtlərinin pozulması

məhsulun keyfiyyəti

müqavilə qiymətləri

istehsalın ritmikliyi

216 Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması

hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı

sadalananların hamısı

reklam xərcləri

hesablama formaları

217 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

vergilərin ödənilməsi

- məhsul satışından mənfəət

dövriyyə kapitalından istifadə

əsas fondlardan istifadə

qiymət

218 Müəssisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır?

büdcəyə vergilərin köçürülməsindən

- satışdan gəlirin daxil olmasından

malların alıcıları yola salmasından

istehsal planının yerinə yetirilməsindən

banklarla hesablaşmalardan

219 Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə

- satış məhsul üçün pul vəsaitinin əsas cari hesabına daxil olduqda

satış başa çatdıqda

istehsal başa çatdıqda

materiallar istehsala verildikdə

220 Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

satıcılara olan borcun ödənilməsi

- sair satışından gəlir

amortizasiya ayırmaları

əsas iş fəaliyyətindən gəlir

DSMF götürmələr

221 Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

inzibati idarə heyətinin əməkhaqqının hesablanması

● planlaşma, operativ idarə olunma, nəzarət

məhsul istehsalı

bank tərəfindən kreditin verilməsi

dövlət büdcəsinə vergilərin götürülməsi

222 Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

bitməmiş istehsal

● satılmış məhsul

mühafizədə olan mallar

materiallar

əsas fondlar

223 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

● əlavə dəyər vergisi

mənfəət vergisi

gəlir vergisi

torpaq vergisi

əmlak vergisi

224 Müəssisə maliyyəsinin funksiyaları:

Planlaşma, tənzimləmə

Nəzarət və istehsal

Sosial və tənzimlənmə

● Bölüşdürücü, nəzarət

Planlaşma və təhlil

225 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

dövlət krediti

büdcədən kənar fondlardan investisiya qoyuluşları;

sığorta vəsaitləri

məhsul istehsalından gəlir

● üzvlük və üzvlük haqları

226 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

2; 4; 5

3; 4; 6

3; 4; 5

1; 3; 6

● 1; 2; 3

227 Müəssisə maliyyəsi maliyyə sisteminin hansı həlqəsinə daxildir.

● Təsərrüfat subyektlərinin maliyyəsi;

Dövlət maliyyəsi

İctimai təşkilatların maliyyəsi

Büdcə sistemi

Sığortanın maliyyəsi

228 Müəssisələnin ödədikləri birbaşa vergilər:

Dövlət rüsumları

ƏDV

Aksizlər

● Mənfəət vergisi

Gömrük vergiləri

229 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

Baza mənfəəti

Balans mənfəəti

Qalıq mənfəəti

● Xalis mənfəət

Ümumi mənfəət

230 Müəssisədə mənfəətin əldə edilməsinə çəkilən xərclər:

Vergilər

İstehlak fondu

Yığılm fondu

Maliyyə ehtiyatı

● İstehsal xərcləri.

231 Müəssisələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

maddi maraq; səmərəli idarəçilik;

maddi marağ; səmərəli idarəçilik; özünümaliyyələşdirmə

qeyri-dövlət

- özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi marağ; müstəqillik; özəl, dövlət, səhmdar, kooperativ

232 Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial ayırmalar ödəyir?

ssuda fonduna

dövlət büdcəsinə

pensiya fonduna

əhalinin məşğulluq fonduna

- Dövlət Sosial Müdafiə Fondu

233 Müəssisədə maliyyənin idarə olunması subyekti göstər

sığorta şirkəti

auditor təşkilatı

mühasibatlıq

- müəssisənin maliyyə menecmenti
- vergi xidməti

234 Müəssisə hansı göstəriciyə görə faizlə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar köçürür?

istehlak fonduna görə

məhsul satışından gəlirə görə

mənfəətə görə

- əməkhaqqı fonduna görə
- ehtiyat fonduna görə

235 Mikro səviyyədə pul vəsaiti fondlarının formalaşması və istifadəsinin forma və metodlarının məcmuu nəyi ifadə edir?

büdcə münasibətləri

büdcə

büdcə mexanizmi

büdcə siyasəti

- müəssisənin maliyyə mexanizmi

236 Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

Subvensiyalar, müsadirələr

- Dotasiyalar, subvensiyalar

Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər

Transfert ödənişlər, cərimələr

Subsidiyalar, pullu xidmətlərdən gəlirlər

237 Bələdiyyə büdcəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

Dövlət büdcəsindən

Qrantlardan

● Yerli vergi və ödənişlərdən

Könüllü ianələrdən

Sığorta fondlarından

238 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar

səhmlərin tədavülü

● inkassasiya xidməti

investisiya fondlarının idarə edilməsi

sığorta əməliyyatları

239 Dövlət gəlirləri haqqında deyilən səhv fikir hansıdır?

Mərkəzləşdirilmiş dövlət gəlirləri əsasən vergilərdən daxilolmalar, xarici iqtisadi fəaliyyətdən gəlirlər və əhali tərəfindən ödəmələr hesabına formalaşdırılır

Dövlət gəlirlərinin bütün mənbələrini iki qrupa ayırmaq olar: daxili və xarici

Dövlətin və dövlət müəssisələrinin sərəncamından maliyyə resurslarının formalaşdırılması ilə əlaqədar olan maliyyə münasibətləridir

Dövlət gəlirlərinin formalaşdırılmasının əsas mənbəyi milli gəlirdir

● Dövlət gəlirləri büdcə gəlirlərinin tərkib hissəsidir

240 Mərkəzləşdirilmiş dövlət gəlirləri hansı bənddə səhv göstərilmişdir?

vergilərdən daxilolmalar

büdcədən kənar dövlət fondların vəsaitləri

büdcə vəsaitləri

xarici iqtisadi fəaliyyətdən gəlirlər

● müəssisələrin pul fondları

241 Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsi bu prinsiplərə əsaslanır. Səhv olanı göstərin

müstəqillik

aşkarlıq

yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması

● xəbərdaredici prinsip

özünüidarəetmə

242 Yerli büdcənin müstəqilliyinə aid olmayan fikri seçin:

Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir

Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.

Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir

- Yerli büdcə Milli Məclis tərəfindən- müzakirə, təsdiq və icra edilir

Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir

243 Yerli büdcələrin xərcləri aşağıda sadlananlardan hansında əks olunmur.

Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır

Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarla həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir

Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz

- Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri Milli Məclis tərəfindən müəyyənləşdirilir.

244 Yerli büdcə nədir?

büdcə həlqələrinin məcmusudur

dövlətin mərkəzləşmiş vəsaitidir

sadalanmış fikirlərin hamısı yerli büdcəni ifadə edir

büdcədən kənar fondların məcmusudur

- Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşmış və istifadə olunan maliyyə vəsaiti.

245 Bələdiyyə maliyyəsi haqqında deyilən səhv fikir hansıdır?

- Bələdiyyələrin maliyyə resursları iqtisadiyyatın sabitləşdirilməsində və investisiya fəallığının stimullaşdırılmasında mühüm rol oynayır

Bələdiyyə maliyyəsinə bələdiyyənin bütün iqtisadi resursları və fəaliyyəti daxildir

Bələdiyyələrin maliyyə vəsaiti içərisində bələdiyyə büdcəsi mühüm yer tutur

Bələdiyyə əmlakı və torpaqları, yerli büdcə və büdcədən kənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti bələdiyyələrin maliyyəsinin iqtisadi əsaslarını təşkil edir

Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsinin özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması prinsipləri vardır

246 Bələdiyyələrin maliyyə resursları hansılardır?

mərkəzi büdcədən bələdiyyə büdcəsinə verilən maliyyə vəsaitləri

yerli vergilər

bələdiyyə mülkiyyətində və idarəçiliyində olan müəssisələrin vəsaitləri

- bütün variantlar doğrudur

bələdiyyə krediti, bələdiyyəyə məxsus olan qiymətli kağızları

247 Aşağıdakılardan hansı dövlət maliyyəsinin prinsipinə aid deyil

maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi

qanunverici və normativ bazanın vahidliyi

aşkarlıq və şəffaflıq

məqsədli istiqamətlənmə

- xəbərdaredici

248 Dövlət maliyyəsinin prinsipləri hansılardır

maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi

qanunverici və normativ bazanın vahidliyi

aşkarlıq və şəffaflıq; məqsədli istiqamətlənmə

- deyilənlərin hamısı

qənaətcillik və rasionallıq; məqsədlərin reallaşdırılmasına elmi yanaşma

249 Sadalananlardan hansı dövlət maliyyəsini əks etdirir?

Dövlət maliyyəsinin məqsədli istiqamətlənmə, aşkarlıq, şəffaflıq, qənaətcillik və rasionallıq kimi prinsipləri var. Milli sərvətin bir hissəsinin və ictimai məhsulun dəyərini bölgüsü və yenidən bölgüsü ilə əlaqədar olaraq dövlətin və dövlət müəssisələrinin maliyyə resurslarının formalaşdırılması və cəmiyyətin sosial-mədəni ehtiyaclarını ödəyən, istehsalın təmin edilməsi, genişləndirilməsi, ölkənin müdafiəsi və idarəedilməsi tələbatlarının ödənilməsi məqsədilə yaranan pul münasibətləridir.

Dövlət maliyyəsi ölkənin maliyyə sisteminin tərkib hissəsidir.

- Sadalananların hamısı
- Dövlət maliyyəsinin iqtisadi inkişafdakı rolu iqtisadiyyatın sabitləşdirilməsi, bazar münasibətlərinə uyğunlaşma, investisiya fəallığının stimullaşdırılması kimi fəaliyyəti ilə izah olunur.

250 Yerli büdcə layihəsinin qəbul edilməsi mərhələlərinə aid olmayanı göstərin

büdcə layihəsinin tərtibi

büdcə layihəsinin müzakirəsi

- yerli büdcə vəsaitlərinin dövlət büdcəsinə yönləndirilməsi

Büdcənin təsdiqi

büdcənin icrası

251 Yerli büdcələrin büdcə ili hansı müddəti əhatə edir

1 sentyabr-31 avqust

düzgün cavab yoxdur

15 sentyabr-14 sentyabr

- 1 yanvar- 31 dekabr

31 dekabr-1 yanvar

252 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini seçib göstərin. 1. qaytarılmamaq şərti, 2. planın yerinə yetirilməsi 3. öhdəliklərin yerinə yetirilməsi 4. məqsədli istifadə 5. xalq təsərrüfatının prioritet istiqamətləri

1; 5

1; 3

3; 5

● 1; 4

253 Bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

sadalanınların heç biri.

ümumi xərclər

əsaslı xərclər;

● yerli xərclər

cari xərclər

254 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir

dövlət gəlirləri

dövlət bütçəsinin gəlirləri

dövlət müəssisələrinin gəlirləri

ictimai təşkilatların gəlirləri

● yerli bütçənin gəlirləri

255 Yerli bütçə nədir?

Dövlətin pul vəsaiti fondudur

Dövlət bütçəsinin tərkib hissəsidir;

Qanunverici orqandır;

● Yerli bütçə bələdiyyə bütçəsi olub, dövlət bütçəsinin tərkib hissəsi deyildir.

Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur

256 Dövlətin əsas maliyyə planı hansıdır?

ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları;

smeta

vahid bütçə təsnifatı;

● dövlət bütçəsi.

sosial-iqtisadi inkişaf proqnozları;

257 Bütçələrarası münasibətlər mövcuddur:

ancaq federal dövlətlərdə

federal və konfederal dövlətlərdə

ancaq konfederal dövlətlərdə

- Dövlət və yerli hakimiyyət orqanları arasında
ancaq unitar dövlətlərdə

258 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- kreditlərin həcmi azaltmağa
- amortizasiya ayırmalarının həcmi artırmağa
- inflasiyanın tempini azaltmağa
- faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- işsizliyin səviyyəsini azaltmağa

259 Büdcə təsnifatı ifadə edir:

- bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;
- rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını;
- bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
- büdcənin gəlir və xərclərinin eyni əlamətlər üzrə qruplaşdırılmasını,
- bütün səviyyələrdə büdcə maddələrinin məcmusunu

260 Əsas şəffaf büdcə prinsipi hansıdır?

- Komplekslilik
- Ədalətlilik
- variantların hamısı düzdür
- Konfidensiallıq
- Hesabatlılıq

261 Bunlardan hansı büdcələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- Variantlardan hamısı düzdür
- Ərazi inkişafının tarazlaşdırılması;
- Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;

262 Büdcə nəzarətinin subyektləri. Yanlış variantı seçin:

- İcra hakimiyyəti və orqanlarının aparatları
- Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının Hesablama Palatası
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

263 “Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən büdcə fəaliyyətinin qanuniliyini və məqsədüuyğunluğunu yoxlamağa istiqamətlənir”. Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir.

- vergi
- valyuta
- büdcə
- kredit
- sığorta

264 Azərbaycan Respublikasında büdcə ili hansı dövrü əhatə edir?

- 1 yanvar-31 dekabr
- 1 aprel-31 mart;
- 1 yanvar-31 dekabr
- 1 oktyabr-30 sentyabr;
- 1 sentyabr-31 avqust;

265 Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi
- vahidlik prinsipi, aparıcılıq prinsipi;
- təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;
- büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;

266 Büdcə təşkilatı dedikdi başa düşülür:

- səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar
- mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar
- maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar

267 Büdcə quruluşuna daxildir:

- büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması.
- büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu
- büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu
- büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri
- dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ

268 Büdcədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

sadalananların heç biri

qeyri-büdcə müəssisələrinin əməliyyatları

qanunvericilikdə müəyyən edilmiş qaydada büdcədən ayrılmış vəsaitin kənarda xərclənməsi ilə bağlı maliyyə əməliyyatları

- büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən kənarda əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;

sadalananların hər biri

269 Büdcə sisteminin qurulması prinsiplərinə aid deyil:

ayrı-ayrı büdcə həlqələrinin müctəqilliyi

büdcə sisteminin vahidliyi

büdcənin həqiqiliyi.

büdcələrin balanslaşdırılması;

- büdcə sisteminin sabitliyi;

270 Büdcə quruluşu nəyi ifadə edir

büdcə sisteminin vahidliyini;

büdcə sisteminin aşkarlıq prinsipini

bütün cavablar doğrudur.

ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini

- büdcə sisteminin qurulması, onun təşkili və büdcə təsnifatı

271 Büdcənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- Gəlir və xərclərin proqnozlaşdırılması

dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir;

dövlət gəlirlərinin toplandığı əsas fondlardır.

dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir;

ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir;

272 Dövlət büdcəsinin layihəsini hansı təşkilat hazırlayır?

Nazirlər Kabineti

Milli Məclis

Vergilər Nazirliyi

- Maliyyə Nazirliyi

Prezident Aparatı

273 Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

Büdcənin təşkili prosesində əmələ gəlir

Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.

Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir

Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır

- Müəssisələr arasında münasibətlər

274 Bütçə prosesinin subyektləri arasında bütçə-hüquq münasibətləri nə vaxt yarana bilər?

Subyektlər hüquq və vəzifələrindən azad olunduqları zaman

Subyektlərin qarşılıqlı fəaliyyəti zamanı

Maliyyə münasibətləri yaranan zaman

- Gəlirlərin formalaşması və bütçə vəsaitinin istifadəsi zamanı

Subyektlər qanunvericiliyə əməl etmədikləri zaman

275 Bütçə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

Beynəlxalq təşkilatlar

Bütçədənkənar fondlar

Maliyyə idarələri

- Qanunverici orqanlar

Yerlərdə icra hakimiyyətləri

276 Bütçənin tərtibi və müzakirəsi prosesində bütçə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

Nazirliklər

Prezident

- Milli Məclis

Nazirlər Kabineti

Vergilər Nazirliyi

277 Dövlət bütçəsi əks etdirir?

Heç biri

- Gəlir və xərclər arasındakı balans

Xərclərin istifadəsini

Vergilərin cəlb olunmasını

Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu

278 Dövlətin bütçə siyasəti nədən ibarətdir?

Bütçə kəsiri

- Gəlirlərin və xərclərin bir-birinə uyğun olması

Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi

Xərclərin qənaətsiz istifadəsi

Xərclərin toplanan vergilərdən çox olması

279 Bütçə münasibətləri hansı subyektlər arasında yarana bilər?

Kommersiya bankları arasında

- Dövlətlə müəssisələr, təşkilatlar və əhali arasında
- Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında
- Əhalinin müxtəlif təbəqələri arasında
- Fiziki şəxslə hüquqi şəxslər arasında

280 Bütçənin bölüşdürücü funksiyasının mahiyyəti?

İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

- Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi
- Bütçə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək

281 Aşağıdakılardan hansı bütçənin əsas funksiyalarına aid deyil?

Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək

- Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

282 Azərbaycan Respublikasında bütçə ili əhatə edir?

1 sentyabr – 31 avqust

- 1 yanvar - 31 dekabr
- 1 oktyabr – 30 sentyabr
- 31 dekabr 1 yanvar
- 1 aprel – 31 mart

283 Azərbaycan Respublikasında bütçə sistemi neçə səviyyədə ibarətdir və hansılardır?

2; bələdiyyələrin bütçəsi və yerli bütçə

- 3; dövlət bütçəsi, Naxçıvan MR. bütçəsi, bələdiyyələrin bütçəsi
- 2; dövlət bütçəsi və yerli bütçə
- 3; müəssisələrin bütçələri, yerli bütçə, dövlət bütçəsi
- 1; bələdiyyələrin bütçələri

284 Unitar və federativ dövlətlərin bütçə sistemində aradakı fərq nədən ibarətdir?

Unitar dövlətlərdə bütçələrin üzvlük haqları hesabına formalaşması

- Federativ dövlətlərdə federasiya üzvlərinin bütçələrinin olması
- Unitar dövlətlərdə əyalətlərin bütçələrinin ayrı olması

Federativ dövlətlərin mərkəzi büdcəsinin olmaması

Unitar dövlətlərdə yerli büdcələrin olması

285 Federativ dövlətin mahiyyətini izah edin

məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

- tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir

siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir

büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir

286 Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir

- tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir

büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir

tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir

siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

287 Aşağıdakılardan dövlət quruluşuna aid olanları seç. 1/ Unitar 2/Konfederativ 3/Demokratik 4/Planlı iqtisadiyyat 5/Federativ 6/Bazar iqtisadiyyatı

2,3,4

- 1,2,5

2,4,5

1,3,6

3,4,6

288 Büdcə sistemi hansı prinsipə əsaslanır:

büdcə xərclərinin azaldılması

- büdcənin tarazlaşdırılması

büdcənin kəsirsiz olması

büdcə vəsaitinin formalaşması

büdcələrin bərabərliyi

289 Maddi məzmununa görə büdcə

Universal maliyyə planı aktıdır

- Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

Maliyyə sisteminin tərkib hissəsidir

İqtisadi münasibətləri ifadə edir

Əlaqələndirici rola malikdir

290 Büdcənin mahiyyətinin açıqlanmasına aşağıdakılardan biri aid deyil

Hüquqi

● texniki

Sosial –iqtisadi

İqtisadi

Maddi

291 Büdcə anlayışını necə ifadə etmək olar?

Maliyyə mexanizmidir

● Əsas maliyyə sənədidir

Maliyyə çatışmazlığıdır

Maliyyə vəsaitidir

Əsas maliyyə siyasətidir

292 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

nazirlər Kabinetinin qərarı ilə

● “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;

Vergi Məcəlləsi ilə

“Sığorta haqqında” Qanunla

AR-nın Konstitusiyası ilə

293 Vahid büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

Bələdiyyə büdcələrinin xərcləri

● Dövlət büdcəsinin yerli xərcləri.

Yerli büdcələrin xərcləri

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri.

Büdcə subsidiyası

294 Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:

Yerli büdcələrin gəlirləri

● Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri

Dövlət büdcəsinin Ehtiyat Fondu

Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri

Bələdiyyələrin gəlirləri

295 Dövlət büdcəsi hansı iqtisadi münasibətləri ifadə edir edir?

Yerli büdcələrin gəlirləri

- Dövlət büdcəsi yenidən bölgü pul münasibətlərini ifadə edir

Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri

Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri

Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri

296 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

Əmanət və nəzarət

- Bölgü və nəzarət

Fiskal; stabilləşdirici

Bölgü; stimullaşdırıcı

Tənzimləyici və nəzarət

297 Hansı vergilər dövlət büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

4; 5

- 2; 3

3; 5

1; 4

2; 5

298 Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?

Sığorta sistemi

- Büdcə sistemi

Büdcə prosesi

Maliyyə sistemi

Dövlət nəzarəti

299 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

xalq təsərrüfatının prioritet istiqamətləri

- qaytarılmamaq, məqsədli istifadə

idarə, qaytarılmamaq şərti

planın yerinə yetirilməsi

idarə

300 Büdcə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. universallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlik;

4; 5

- 3; 4
- 2; 5
- 1; 3
- 1; 2

301 Bütçə prosesi nədir?

- bütçənin qəbulu, icrası və nəzarət;
- bütçənin qəbulu və icrası;
- bütçənin baxılması və qəbulu;
- bütçə layihəsinin hazırlanması, baxılması və nəzarət
- bütçə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;

302 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?

- bütçənin gəlirlər hissəsinin tam icra edilməsi;
- gəlirlərin xərcləri üstələməsi, gəlirlərin xərclərə bərabərliyi
- xərclərin gəlirləri üstələməsi;
- heç biri
- bütçənin xərclər hissəsinin qismən icra edilməsi

303 Bütçə sistemi dedikdə nə başa düşülür?

- mərkəzləşdirilmiş fondlar
- bütçələrin məcmusu
- bütçə təşkilatları
- bütçə münasibətləri
- maliyyə sistemi

304 İEO-də ÜDM-un neçə faizə qədər dövlət büdcəsi vasitəsilə bölüşdürülür.

- 8%-ə qədər
- 30-50%-ə qədər
- 3-5%-ə qədər
- 80%-ə qədər
- 5-10%-ə qədər

305 Mərkəzi və yerli bütçələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunvericiliklə rəqlamentləşdirilmiş fəaliyyəti

- maliyyə siyasəti
- bütçə siyasəti
- iqtisadi siyasət

- büdcə prosesi
- nəzarət prosesi

306 Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- büdcə prosesi
- büdcə planlaşdırması
- büdcə huququ
- iqtisadi mexanizm
- büdcə siyasəti;

307 Büdcə prosesinin əsas mərhələləri hansılardır?

- Büdcənin müzakirəsi
- Büdcə layihəsinin tərtibi və icrası
- Büdcə layihəsinin icrası
- Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, büdcənin icrası və icrasına dair hesabatın hazırlanması
- Büdcəyə nəzarət

308 Büdcə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. büdcənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Büdcə layihəsinin tərtibi,

- 3; 2; 5; 1; 4
- 5; 3; 4; 2; 1
- 5; 4; 1; 2; 3
- 5; 4; 2; 3;
- 5; 4; 2; 1; 3

309 Dünya təcrübəsində büdcə kəsirinin qəbul edilən həddi:

- ÜDM-un 30%-i həcmində
- ÜDM-un 10-15%-i həcmində
- ÜDM-un 50%-i həcmində
- ÜDM-un 3%-ə qədər;
- İnflyasiyanın mövcud səviyyəsi

310 Büdcə layihəsinin hazırlanması (tərtibi) mərhələsi büdcə prosesinin neçənci mərhələsidir?

- 5.0
- 4.0
- 2.0
- 1.0
- 3.0

311 Bütçənin icrası üsullarına aiddir:

- xəzinədarlıq
- sığorta
- heç biri
- bank
- kredit

312 İcmal bütçə nədir?

- Yalnız Ehtiyat fondu və yerli bütçələrdir
- dövlət bütçəsinin, Naxçıvan Muxtar Respublikasının bütçəsinin (bütçədənkənar əməliyyatlar da daxil olmaqla) və bütçədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paragraflar səviyyəsində əks etdirən maliyyə sənədidir
- Dövlət və xarici ölkələrin bütçəsidir
- Yalnız dövlət bütçəsini əks etdirən maliyyə sənədidir
- Yalnız Dövlət Neft Fondunun bütçəsidir

313 Bütçə profisiti nədir?

- gəlirlərin xərclərdən kiçik və bərabər olması.
- gəlirlərin xərclərdən artıqlığı
- xərclərin gəlirlərdən artıqlığı
- gəlirlərin xərclərə bərabarlıyı
- gəlirlərin xərclərdən üstün və ya bərabər olması.

314 Bütçə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- prezidentdən və parlamentdən
- ölkənin dövlət quruluşundan
- iqtisadi məqsədyönlülükdən
- bütçə sisteminin quruluşu prinsiplərindən
- idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən

315 Bütçə təşkilatlarının maliyyə planları necə adlanır?

- Xərc sifarişi
- Xərc smetası
- Biznes plan
- əsas vəsait
- Kassa planı

316 Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

Heç biri

- Dotasiya və Subsidia

Subvensiya

hamısı

Ssuda

317 Bütçənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət büdcədənəkar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

2 4

- 1 2

4 6

3 4

3 6

318 Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

İdxalat azalar

- Dövlət borcu artar

Faiz dərəcələri artar

İnflyasiya azalar

İxracat azalar

319 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

Variantlar düz deyil

- Növbəti ilin bütçəsinə daxil edilir

Nazirlər Kabinetinə verilir

sahələr üzrə yenidən bölüşdürülür

Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir

320 Yerli bütçənin tarazlaşdırılması.

Yerli bütçənin gəlirlərinin artırılmasıdır

- Yerli bütçənin gəlirlərinin xərclərə uyğunlaşdırılmasıdır

Mərkəzi dövlət bütçəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır

Yerli bütçənin öz mədəxil mənbələrinin və bələdiyyələrin yerli bütçə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır

Yerli bütçənin müstəqilliyidir

321 Yerli bütçələr necə qəbul edilir?

Milli Məclisdə

- Bələdiyyə qərarı ilə bələdiyyənin icra orqanı tərəfindən Bələdiyyə Şurasında

Rayon icra hakimiyyəti tərəfindən

Ümumi büdcənin daxilində

Rayon maliyyə şöbəsi tərəfindən

322 Dövlət büdcəsinin layihəsini hansı orqan müzakirə edib qəbul edir?

Gömrük Komitəsi

- Milli Məclis

Nazirlər Kabineti və Maliyyə Nazirliyi

Prezident Aparatı

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

323 Yerli büdcənin gəlirlərinə aid olanı göstərin

Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar

- sadalananların hamısı
bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş
yerli vergilər və digər ödənişlər, habelə bələdiyyələrin öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəsindən haqq
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər

324 Yerli büdcənin icrasına nəzarəti kim həyata keçirir

İcra hakimiyyəti orqanları

- bələdiyyələr bilavasitə özləri

İqtisadi İnkişaf Nazirliyi

Milli Məclis

Vergilər Nazirliyi

325 Yerli büdcələrin icrası prosedurası hansı qanunvericilik sənədi ilə tənzimlənir

AR "Xarici dövlət borcları" haqqında Qanun

- «Büdcə sistemi haqqında» Qanunun 37-ci maddəsi

AR "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Qanun

AR "Vergi Məcəlləsi"nin 37 Maddəsi ilə

AR "Dövlət borclarının idarə olunması" haqqında Qanun

326 Qanunvericilik yerli büdcənin müstəqilliyinin müxtəlif formalarda təminatını nəzərdə tutur. Bu təminatlar sisteminə aid olmayanı göstərin

Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verirlər

- Yerli büdcə dövlət büdcəsinin mühüm tərkib hissəsidir

Bələdiyyələr yerli vergi və ödənişləri qanunvericiliyə uyğun olaraq müstəqil olaraq özləri müəyyən edirlər

Bələdiyyələr yerli büdcənin müstəqil olaraq özləri tərtib, müzakirə, təsdiq və ondan istifadə edir, habelə yerli büdcənin icrasına nəzarəti həyata keçirir

Bələdiyyələr yerli büdcə vəsaitinin xərc istiqamətlərini müstəqil müəyyən edirlər

327 Büdcə ssudası nədir?

Kreditdir

- Bövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən aşağı səviyyəli büdcələrə və hüquqi şəxslərə Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir

Borc faizidir

Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir

İnvestisiya vəsaitidir

328 Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafelərinin əlaqələndirilməsi

- maddi maraq

büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi;

xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi

dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi;

329 Müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar dövlət büdcəsinin NMR büdcəsi ilə və yerli büdcələrlə əlaqəsi:

üfqi büdcə nizamlaşdırılması

- büdcələrarası münasibətlər

büdcə quruluşu

büdcə sistemi

büdcə tənzimlənməsi

330 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

yerli büdcənin icrası

- dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;

bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi;

yerli büdcələrin tərtibi və baxılması;

yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi

331 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

büdcənin icrası haqqında hesabatın hazırlanması.

- dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi

büdcə layihəsinin hazırlanması

büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi

büdcənin icrasının həyata keçirilməsi

332 Prosesual hüquqi normalarına aid deyil:

göstərilənlərdən heç biri aid deyil..

- gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
- büdcə layihələrinin baxılması və təsdiqi qaydaları;
- büdcənin tərtibi qaydaları
- büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları

333 Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

sadalananların hər biri

- büdcə təşkilatı
- unitar təşkilatlar
- kommersiya müəssisələri;
- ictimai təşkilat

334 Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

1 yanvar 2000 –cü ildə

- 1 yanvar 2003 –cü ildə
- 1 yanvar 2002 –cü ildə
- 2 iyul 2002-ci ildə
- 1 yanvar 2012 –cü ildə

335 Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

2011.0

- 2002.0
- 2001.0
- 2003.0
- 2012.0

336 Federativ dövlətlərin büdcə sistemi neçə səviyyədəndir ?

4.0

2.0

1.0

4 və ya 5

- 3.0

337 Büdcənin funksiyalarına aid deyil:

sosial siyasətin maliyyə təminatı;

- Səhmdar Cəmiyyətlərinin borc öhdəliklərinin yerinə yrtirilməsi
- iqtisadiyyatın təzidlənməsi və həvəsləndirilməsi funksiyası;

ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
nəzarət funksiyası;

338 Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası

Naxçıvan MR-nın Nazirlər Kabineti

Naxçıvan MR-nın müvafiq icra orqanları

- Naxçıvan MR-sı Ali Məclisi
Milli Məclis

339 Bütçə hüquq normalarını necə qruplaşdırmaq olar?

bütçənin gəlir istiqamətlərinə görə

- maddi və prosessual normalara görə
material normalarla
inzibati normalarla
bütçənin xərc istiqamətlərinə görə

340 Bütçə hüququnun maddi normalarına aid olanı göstərin

Doğru cavab yoxdur

- Gəlirlərin bütçələr arasında bölgüsü
bütçənin icrası haqqında hesabatın təsdiqi
bütçənin müzakirəsi
bütçənin layihəsinin tərtibi

341 Hansı münasibətlər bütçənin prosesual hüququna aiddir

Əmək haqqı normalarının müəyyən edilməsi

- Bütçənin müzakirəsi
Gəlirlərin bütçələr arasında bölgüsü
Xərc normalarının müəyyən olunması
Bütçənin kəsir məbləğinin müəyyən olunması

342 Bütçələrarası münasibətlər hansı qanunvericilik aktı ilə tənzimlənir?

AR "Dövlət borcu" haqqında Qanunla

- "Bütçə sistemi" AR haqqında Qanunu ilə
Bütçə Məcəlləsi ilə
AR Vergi Məcəlləsi ilə
AR "Bələdiyyə maliyyəsi" haqqında Qanun ilə

343 Bütçə sisteminin təşkili prinsipi hansılardır?

ədalətlik

- vahidlik
- universallıq
- mərkəzilik
- mərkəzilik, universallıq

344 Aşağıdakılardan hansı büdcə sisteminin təşkili prinsiplərinə aid deyil?

Aşkarlıq və həqiqilik prinsipi

- Büdcə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
- Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi
- Büdcə sisteminin vahidliyi
- Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi

345 Büdcə quruluşu nədir?

- Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- Büdcə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, büdcə vəsaitlərinin formalaşması və istifadəsi
- Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi
- Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
- Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi

346 Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?

- 5.0
- 2.0
- 1.0
- 4.0
- 3.0

347 Büdcə sistemi dedikdə nə başa düşülür ?

- mərkəzləşdirilmiş fondlar
- büdcələrin məcmusu
- büdcə təşkilatları
- maliyyə siyasəti
- maliyyə sistemi

348 Büdcə təsnifatı nədən ibarətdir:

- Büdcə xərclərinin funksional təsnifatından
- Büdcə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional əlamətlər üzrə qruplaşdırılmasından;
- Büdcə xərclərinin təşkilati təsnifatından

Büdcə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından

Büdcədən kənar fondların təsnifatından.

349 Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- Maliyyə Naziri
- Mərkəzi Bankın Sədri
- Vergi Naziri
- Baş Nazir
- Prezident

350 Büdcə hüququ hansı normalarla tənzimlənir?

variantların heç biri düz deyil

- Maddi və prosessual normalarla
- Beynəlxalq hüquq normaları ilə
- Konstitusiya ilə
- yalnız maddi normalarla

351 Azərbaycanda Büdcə ili hansı müddəti əhatə edir?

Variantlar düz deyil

- Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- Martın 1-dən oktyabrın 31-dən olandövrü;
- Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;
- İyunun 1-dən yanvarın 1-dək olan dövrü

352 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

nazirlər Kabinetinin qərarı ilə

- “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
- Vergi Məcəlləsi ilə
- “Sığorta haqqında” Qanunla
- AR-nın Konstitusiyası ilə

353 AR büdcə qanunvericiliyinə əsasən yerli büdcələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait.

Heç biri

- Dotasiya
- Subvensiya
- Subsidiya
- Büdcə ssudası

354 Subsidiya nədir?

Kreditdir.

- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.

Dövlət büdcəsindən fiziki şəxslərə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.

Büdcə ssudasıdır

Borc faizidir

355 Subvensiya nədir?

büdcə ssudasıdır

- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə məqsədli verilən , məqsədli istifadə olunmadıqda geri qaytarılan vəsaitlərdir

Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.

Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.

Büdcə sekvestiridir.

356 Dotasiya nədir:

Dövlət büdcəsindən yerli büdcələrə verilən maliyyə vəsaitidir.

- Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.

Yerli büdcələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir

Dövlət büdcəsindən yerli büdcələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.

Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.

357 Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

4; 5

- 2; 3

3; 5

1; 4

2; 5

358 Büdcə tarazlığı nədir?

İnflyasiya

- Büdcənin gəlir və xərclərinin bərabərliyi

Büdcə xərclərinin büdcə gəlirlərini üstələnməsi;

Büdcə gəlirlərinin büdcə xərclərini üstələnməsi;

Pulun dövriyyədə çox olması;

359 Hansı vergi yerli vergiyə aid deyildir?

bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- hüquqi şəxslərin torpaq vergisi

fiziki şəxslərin əmlak vergisi

fiziki şəxslərin torpaq vergisi

yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

360 Müasir dövrdə mövcud olan büdcə tənzimlənməsinin metodlarını göstərin.

subsidia, dövlət borcları, dotasiya;

- dotasiya; subvensiya; ssuda; subsidiyalar, transfertlər

subvensiya; dövlət borcları; emissiya; ssuda

qiymətlər arasında fərqin örtülməsi; transfertlər; emissiya; ssuda

dotasiya; dövlət krediti

361 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

Büdcə planlaşdırılması

- Büdcə mexanizmi

pul münasibətləri

sığorta siyasəti

nəzarət

362 Dövlət büdcəsi nədir?

dövlətin maliyyə aləti;

dövlətin maliyyə proqramı

xərclər smetəsi

- dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən əsas maliyyə planı

dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;

363 Büdcə sisteminin təşkili prinsipi hansıdır:

ədalətlik

- vahidlik

universallıq

mərkəzlilik

mərkəzlilik, universallıq;

364 Büdcə profisiti nədir?

Variantlar düz deyil

- Büdcə gəlirlərinin büdcə xərclərindən artıqlığı

Büdcə gəlirlərinin büdcə xərclərinə bərabərliyi

Büdcə xərclərinin büdcə gəlirlərindən artıqlığı

Hamısı düzdür

365 Büdcə təşkilatlarının maliyyə planı necə adlanır?

- ☒ xərc smetası
- ☐ büdcə kəsiri
- ☐ sadalananların heç biri
- ☐ maliyyə resursları
- ☐ maliyyə ehtiyatı

366 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- ☐ Naxçıvan MR Nazirlər Kabineti
- ☐ Respublika Milli Məclisi
- ☐ Maliyyə Nazirliyi
- ☐ Respublika Nazirlər Kabineti
- ☒ Naxçıvan Ali Məclisi

367 Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata keçirilir?

- ☐ sahədaxili
- ☐ idarədaxili və sahələrarası
- ☐ sahədaxili və təsərrüfatdaxili
- ☐ təsərrüfatdaxili
- ☒ ərazilərarası və sahələrarası

368 Vergi olmayan gəlirlərə aid olmayanı göstərin

- ☐ Cərimə və sanksiyalar üzrə daxil olmalar
- ☐ Mülkiyyət və sahibkarlıq fəaliyyətindən gəlirlər:
- ☐ Xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər
- ☒ Fiziki şəxslərin gəlir vergisi
- ☐ İnzibati tədiyyələr və rüsumlar

369 Büdcə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- ☐ 6.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 2.0
- ☐ 5.0

370 Bütçə kəsirinin daxili mənbələr hesabına maliyyələşmə istiqamətlərinə aid olanı seçin

özəlləşdirmədən daxil olan vəsaitlər hesabına

- variantların hamısı doğrudur

dövlət qiymətli kağızları

daxili borclar hedsabına

dövlət büdcədənəknar fondları

371 Aksizlər hansı mənbədən tutulur?

işçilərin əmək haqqından

- aksizli məhsulların satışından əldə olunan gəlirdən

qalıq mənfəətindən

Ümumi mənfəətdən

əmtənin maya dəyərindən.

372 Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

Bütün cavablar səhvdir

- Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur:

Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar

Vergidən azad olunur;

Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar

373 Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

Əmanət funksiyası

Risk funksiyası

Xəbərdarlıq funksiyası

Variantların heç biri düz deyil

- Tənzimləyici funksiya

374 Verginin obyektı:

Vergi ödəməkdən azad olandır.

- Vergi qoymaya cəlb olunan əmlak və ya gəlirlərdir

Vergidən tam və ya qismən azad olmaq deməkdir

Vergi obyektı vahidindən verginin həcmidir

Vergini ödəyəndir.

375 Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

Transfərtlər

- ƏDV üzrə daxilolmalar

Dövlət rüsumu üzrə daxilolmalar

Dövlət istiqrazların yerləşdirilməsindən daxilolmalar

Torpaq və qetri-maddi aktivlərin satışından daxilolmalar

376 Bunlardan hansı dövlət büdcəsinin əsas gəlirlərinə aid deyil?

Variantların heç biri düz deyil

- Fiziki şəxslərin torpaq vergisi

Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar

Əsas vəsaitlərin özəlləşdirilməsi

Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar

377 Gömrük rüsumu nədir?

Variantların heç biri düz deyil

- Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir

Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir

Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir

Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir

378 Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

Başdan-başa və seçmə

- Planlı və plandankənar

Kompleks və seçmə

Kameral və səyyar

Dövlət və qeyri-dövlət

379 Dövlət büdcəsinin vergili gəlirlərinin əsas hissəsini əsasən hansı orqan təmin edir?

Kənd Təsərrüfatı Nazirliyi

- Vergilər Nazirliyi

İqtisadi İnkişaf Nazirliyi

Maliyyə Nazirliyi

Mərkəzi Bank

380 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı orqanlar təmin edir?

Dövlət Statistika komitəsi

- Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

Nazirlər Kabineti

Prezident Aparatı

Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri

381 Aşağıdakılardan hansılar dövlət büdcəsinin gəlir mənbəyinə aiddir?

yalnız fiziki şəxslərin gəlir vergisi

- Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar

Dövlət müəssisələrinin gəlirlərindən

Neftin və qazın satışı

yalnız Neft fondundan ayırmalar

382 Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: 1. vergili gəlirlər; 2. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar; 3. Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar; 4. qeyri-vergili gəlirlər; 5. Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir.

4; 5

- 1; 4

3; 4

1; 3

3; 5

383 Sadalananlardan hansı verginin funksiyasına aid deyil?

Nəzarət

- Xəbərdarlıq funksiyası

Bölgü funksiyası

Fiskal funksiya

Tənzimləyici funksiya

384 Dövlət rüsumu hansı hallarda ödənilir?

- Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün müvafiq əməliyyatlar həyata keçirdikdə

Hər ay əmək haqqına görə

Variantlar düz deyil

Respublikaya malların ixracı zamanı

Bazarlarda və yarmarkalarda satış yerlərinə görə

385 Reqressiv vergi sistemi nədir?

Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır

Vergiqoyma məkanının genişləndirilməsidir

Vergi dərəcəsinin artmasıdır

Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır

386 Proporsional (mütənasib) vergi sistemi nədir?

Vergi dərəcəsinin azaldılmasıdır

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişlməz qalır

Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;

Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır

Vergiqoyma məkanının genişləndirilməsidir

387 Proqressiv (mütərəqqi) vergi sistemi nədir?

Vergiqoyma məkanının genişləndirilməsidir

Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişlməz qalır

Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır

Vergi dərəcəsinin azaldılmasıdır

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır

388 Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir:

Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir

- vergili gəlirlər, qeyri-vergili gəlirlər
Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar

Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar

Xarici dövlətlərdən və digər səviyyəli büdcələrdən alınan vəsaitlər

389 Büdcə gəlirlərini təsnifatı:

Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır

- Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;

Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır

Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır

Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır

390 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

35 gün

- 30 gün

20 gün

15 gün

45 gün

391 Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

beş dəfə

- bir dəfə

istənilən qədər.

iki dəfə

üç dəfə

392 Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

büdcədən kənar fondlara ödəmələr

● ƏDV

torpaq vergisi

mənfəət vergisi

fiziki şəxslərin əmlak vergisi

393 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

həyatıyanı torpaq sahələri

● Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər

ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər

ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər

torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər

394 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

milli varidat

● dolaylı vergilər

MG

mənfəət

istehlak fondu

395 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

təbii qaz

● tikinti qumları

mişar daşı

daş duz

kvars qumları

396 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

Prezidentin fərmanı ilə

● Vergi Məcəlləsinə dəyişiklik edilməklə

Maliyyə Nazirinin əmri ilə

Vergilər Nazirinin əmri ilə

Nazirlər Kabinetinin qərarı ilə

397 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?

- ☐ əmək veteranları
- ☐ himayəsində azı 3 nəfər olan şəxslər
- ☐ büdcə təşkilatının işçiləri.
- ☒ müharibə veteranları
- ☐ təqaüdçülər

398 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- ☐ faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- ☒ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
- ☐ verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
- ☐ maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- ☐ faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği

399 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- ☐ dörd il
- ☒ üç il
- ☐ bir il
- ☐ iki il
- ☐ beş il

400 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- ☒ bir dəfə
- ☐ iki dəfə
- ☐ beş dəfə
- ☐ istənilən qədər
- ☐ üç dəfə

401 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ☐ ancaq əcnəbilər
- ☒ Mülkiyyətində əmlakı olan fiziki və hüquqi şəxslər
- ☐ ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
- ☐ ancaq Azərbaycan Respublikasının vətəndaşları
- ☐ müəssisələr

402 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

fiziki və hüquqi şəxslər

- Rezident və qeyri-rezident fiziki şəxslər

Qeyri-rezident hüquqi şəxslər

hüquqi şəxslər

fərdi sahibkarlar

403 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

vergi borclarını ödəmək

- vergini ödəmək

vergi bəyannaməsini vergi orqanına təqdim etmək

verginin hesablanması

vergi orqanında uçota durmaq

404 Dövlət gəlirlərinin səfərbərliyə alınması metodlarını qeyd edin:

subsidiyalar

- vergiqoyma

subvensiyalar

transfərtlər

dotasiyalar

405 Aşağıdakı vergilərin hansıları dolaylı vergilərdir.

əmlak vergisi, gəlir vergisi

- ƏDV; aksizlər

aksizlər; müəssələrin əmlak vergisi

müəssələrin əmlak vergisi; ƏDV

gəlir vergisi; mənfəət vergisi; aksizlər

406 Dövlət gəlirlərinin formalaşmasında hansı tədiyyələr iştirak edir:

emissiya; subsidiya; dotasiya

- vergilər; qeyri vergi daxilolmaları;

subvensiya; borclar; dolaylı vergilər; dotasiya

dolaylı vergilər; borclar; dotasiya;

subvensiya; subsidiya; dotasiya.

407 Hansı növ tədiyyələr birbaşa vergiyə aid deyildir?

gəlir vergisi

- əlavə dəyər vergisi

əmlak vergisi

mənfəət vergisi;

torpaq vergisi

408 Əmlak vergisinin ödəyiciləri:

sahibkarlıq fəaliyyəti göətərən fiziki şəxslər

- fiziki və hüquqi şəxslər

müəssisələr

AR vətəndaşları

xarici vətəndaşlar

409 Dövlət gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli sərvətin bir hissəsi;

4; 5

- 1; 5

2; 4

1; 3

3; 5

410 Büdcənin xüsusi gəlirlərinə aiddir:

xəzinədarlıq öhdəlikləri

- vergili gəlirlər və qeyri vergili gəlirlər

dövlət büdcədən kənar fondların vergili gəlirləri

milli gəlir

maliyyə yardımı

411 Dövlət vergilərinin sayı neçədir?

13.0

- 9.0

7.0

6.0

4.0

412 Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

vasitəli vergilər

- real vergilər;

sadalananların heç biri.

xüsusi vergilər

universal vergilər;

413 Büdcə sistemi və büdcədənənar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- ☐ sadalananların heç biri.
- ☐ nəzarət funksiyası;
- ☐ tənzimləyici funksiya
- ☒ fiskal funksiya
- ☐ həvəsləndirici funksiya

414 Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

- ☐ heç biri.
- ☐ bələdiyyə müəssisələrin mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☒ fiziki şəxslərin gəlir vergisi

415 Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- ☐ sadalananların hamısı dövlət büdcəsinə ödənilir
- ☐ özəl müəssisələrin ödədiyi mənfəət vergisi
- ☐ dövlət müəssisələrin ödədiyi mənfəət vergisi
- ☒ bələdiyyə müəssisələrin ödədiyi mənfəət vergisi;
- ☐ özəl müəssisələrin ödədiyi torpaq vergisi

416 Dövlət büdcəsinin gəlirlərini göstərin:

- ☐ heç biri.
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi
- ☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- ☐ bələdiyyə müəssisələrinin mənfəət vergisi

417 Aşağıdakılardan hansı müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalarla ifadə edir

- ☐ sığorta haqları
- ☐ dövlət krediti
- ☐ büdcənin xərcləri
- ☒ büdcənin gəlirləri
- ☐ heç biri

418 Tənzimləyici gəlirlərə aid edilmir:

- sosial ayırmalar
- subvensiya
- büdcə ssudası.
- dotasiya
- subsidiya

419 Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim edilən gəlirlər

- büdcənin alternativ gəlirləri
- büdcələrin tənzimləyici gəlirləri
- büdcənin sabit gəlirləri
- büdcələrin xüsusi gəlirləri;
- büdcənin qorunan gəlirləri

420 Büdcə gəlirləri ibarətdir?

- Heç biri
- Sosial müavinətlər
- Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- Əhalinin sərbəst pul vəsaitləri
- Vergilər, rüsumlar

421 Büdcə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- Sosial ödənişlər
- Əsaslı ödənişlər
- Qeyri – vergi gəlirləri
- Vergili gəlirlər
- Transfərlər

422 Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- maliyyə yardımı
- əvəzsiz köçürmələr
- dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- hüquqi şəxslərin mənfəət vergisi
- cərimələrdən daxil olan vəsaitlər

423 Bu vergi növlərindən hansı vasitəli (dolaylı) vergilərə aiddir.

- Əmlak vergisi
- Hüquqi şəxslərin mənfəət vergisi
- Hüquqi şəxslərin torpaq vergisi

- Əlavə dəyər vergisi
- Sadələşdirilmiş sistem üzrə vergilər

424 Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- Bölüşdürücü funksiya
- Tənzimləyici funksiya
- Fiskal funksiya
- Risk funksiya
- Nəzarət funksiya

425 Mədən vergisinin dərəcələri hansı Qanunvericiliklə müəyyən edilir?

- Nazirlər Kabinetinin qərarı ilə
- Vergilər Nazirinin əmri ilə
- İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- Maliyyə Nazirliyinin əmri ilə
- Vergi Məcəlləsi ilə

426 Dövlət büdcəsinin qeyri-vergili gəlirləri hansılardır?

- Mənfəət vergisi
- ƏDV
- Mədən vergisi
- Aksizlər
- Dövlət Neft fondundan ayırmalar, dövlət əmlakının özəlləşdirilməsindən və satışından gəlirlər

427 Yerli büdcənin (bələdiyyə büdcəsinin) gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
- Sadələşdirilmiş sistem üzrə vergilər hesabına
- Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
- Yalnız mədən vergisi hesabına
- Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına

428 Vergi nədir?

- Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- Variantlar düz deyil
- Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir

429 Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- 14.0
- 7.0
- 8.0
- ☒ 9.0
- 5.0

430 Büdcə gəlirləri nədir?

- Xarici dövlətdən alınmış boredur
- Beynəlxalq kreditlərdir
- Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- Bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri və büdcədənəknar fondların məcmusudur;
- ☒ Dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir

431 Hansı vergi yerli vergiyə aid deyildir?

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərin torpaq vergisi
- fiziki şəxslərin əmlak vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

432 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- 0,12,30,35 faiz
- 12,35 faiz
- 14,20,35,45 faiz
- 12,20,30,35 faiz
- ☒ 14,25 faiz

433 Əlavə Dəyər Vergisi hansı dərəcə ilə büdcəyə ödənilir?

- 10 faiz
- 22 faiz
- 28 faiz
- 15 faiz
- ☒ 18 faiz

434 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- yol vergisi
- aksizlər

hüquqi şəxslərin əmlak vergisi

hüquqi şəxslərin torpaq vergisi

- fiziki şəxslərin əmlak vergisi

435 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə

50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə

yerli büdcəyə

- dövlət büdcəsinə

büdcədən kənar fonda

436 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

0.18

0.24

0.27

- 0.2

0.22

437 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

ancaq dövlət və yerli vergiləri

ancaq dövlət vergilərini

yerli və muxtar respublika vergilərini

dövlət və muxtar respublika vergilərini

- dövlət, muxtar respublika və yerli vergiləri

438 Birbaşa vergiləri göstərin:

mənfəət vergisi, aksizlər;

mədən vergisi, aksizlər

mənfəət vergisi, əlavə dəyər vergisi;

- mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;

mədən vergisi, fiziki şəxslərin gəlir vergisi

439 Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

büdcə krediti

heç biri

- büdcə sekvstri

büdcə qrantı

büdcə ssudası;

440 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

heç biri.

- subsidiya
- büdcə krediti
- subvensiya
- büdcə ssudası

441 Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir

- subsidiya
- büdcə krediti
- dotasiya
- subvensiya
- büdcə ssudası;

442 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

- heç biri
- subsidiya
- subvensiya
- büdcə ssudası;
- dotasiya

443 Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir

- subsidiya və ya subvensiya
- ssuda və ya subvensiya
- ssuda
- subvensiya
- dotasiya

444 Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:

- dəyişən gəlirlər
- büdcələrin tənzimləyici gəlirləri;
- möhkəmləndirilmiş gəlirlər

büdcələrin xüsusi gəlirləri;
sabit gəlirlər

445 Xüsusi gəlirlərin təsnifatına aiddir?

- ☐ Dövlət, qeyri-dövlət
- ☐ Real, qeyri-real
- ☒ Vergi, qeyri-vergi
- ☐ Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
- ☐ Rəsmi, qeyri-rəsmi

446 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
- ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- ☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

447 Büdcənin icrası zamanı gəlirlərin büdcə səviyyələri arasında bölgüsü. Hansı orqan tərəfindən həyata keçirilir

- ☐ İqtisadiyyat Nazirliyi
- ☐ Vergi Nazirliyi tərəfindən
- ☒ Dövlət Xəzinədarlığı tərəfindən
- ☐ Milli Məclis tərəfindən
- ☐ Mərkəzi Bank tərəfindən

448 Kassa metodu ilə büdcənin icrası neçə hissədən ibarətdir.

- ☐ 1.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0

449 Büdcənin kassa icrası harada aparılır?

- ☐ Vergilər Nazirliyində
- ☐ Büdcə təşkilatlarında
- ☐ Mərkəzi Bankda
- ☐ Beynəlxalq Bankda
- ☒ Dövlət xəzinədarlığında

450 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid olmayanı göstərin :

dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək

hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək

xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini

yoxlamaq maliyyə planlaşdırılmasını həyata keçirmək

büdcəyə daxil olmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək

- müəssisələrdə daxili nəzarətin səmərəli prosedurlarının müəyyənləşdirilməsi və onlara riayət olunmasının təmin edilməsi

451 Dövlət xəzinədarlığının predmeti.

Bankların depotiv fəaliyyəti

Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək

Bankların passiv əməliyyatları

- Büdcə gəlir və xərclərinin icrasının uçotunu aparmaq

Bankların aktiv əməliyyatları

452 Büdcə xərclərinin təsnifatı:

Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.

Xərclərin istehsal və tədavül təsnifatına görə

Xərclərin sabit və qeyrisabit təsnifatına görə

- Xərclərin funksional, iqtisadi və inzibati təsnifatına görə

Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən

453 Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Tematik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Operativ nəzarət, 5. Daxili nəzarət,

3; 5

1; 3

4; 5

1; 5

- 3; 4

454 Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə

Büdcədə pul vəsaitlərinin toplanması ilə

Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə

Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə

- Büdcənin gəlir və xərclərinin icrası və onun üzərində nəzarətlə

455 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- Dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə əməliyyatlarının uçotunu aparan orqandır
- Ayrı-ayrı maliyyə həlqələrinin məcmusu başa düşülür
- Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat başa düşülür
- Ayrı-ayrı forma və metodların məcmusu başa düşülür
- Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu başa düşülür

456 Xəzinədarlıq nəzarətinin obyektləri.

- Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri
- Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
- Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti
- Hüquqi və fiziki şəxslərin vəsaiti.

457 Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi hansı icra hakimiyyəti orqanı tərəfindən hazırlanır

- İqtisadi İnkişaf Nazirliyi
- Hesablama Palatası
- Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi

458 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- Variantlar düz deyil
- sahələr üzrə yenidən bölüşdürülür
- Nazirlər Kabinetinə verilir
- Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir

459 Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- Mərkəzi Bankın
- Nazirlər Kabinetinin
- Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin
- Nəzarət üçün Daxili İşlər Nazirliyinin

460 Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- Büdcənin hüquqiliyi prinsipi

- Xəzinənin vahidliyi prinsipinə
- Büdcənin aşkarlığı prinsipinə

461 Büdcənin icrası nəyi əhatə edir:

- Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- Büdcə layihəsinin tərtibidir
- Variantların heç biri düz deyil
- Büdcəyə nəzarətdir.
- Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır

462 Xəzinədarlıq hansı orqanın tabeliyindədir?

- Hökumətin
- Maliyyə nazirliyinin
- Mərkəzi bankın
- Prezident aparatının
- Parlamentin

463 Büdcə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- əmək kollektivinin qərarı ilə
- yuxarı təşkilatın qərarı ilə.
- nəzarət orqanının qərarı ilə
- ştat cədvəli üzrə
- təşkilatın rəhbərliyinin qərarı ilə.

464 Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?

- büdcənin smeta xərcləri
- büdcə müəssisələrinin sifarişi.
- büdcənin gəlirlər və xərclər balansı.
- təsdiq edilmiş büdcə layihəsi.
- büdcənin gəlirlər və xərclər siyahısı

465 Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- təyinatlı olmaması
- əvəzsiz, məqsədli və ünvanlı
- istifadə üçün haqq alınması
- geri qaytarılması
- ünvanlı olmaması

466 Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır?

- Būdcə xərcələri;
Būdcə ssudası
Dotasiya
Subsidiya
subvensiya

467 Būdcənin inkişaf proqnozu nədir?

- Būdcənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
Būdcə prosesinin son mərhələsidir
Būdcə sisteminin qurulması prinsipidir
Būdcənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır
Yalnız būdcə gəlirlərinin artımının qiymətləndirilməsidir.

468 Būdcə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi
Dövlət Gömrük Komitəsi
AR-nın Milli Məclisi
AR Dövlət Statistika Komitəsi

469 Būdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- Balanslaşdırma və qruplaşdırma
Nəzarət və müqayisə
Variantların hamısı düzdür
- Müqayisə və qruplaşdırma
Qruplaşdırma və nəzarət

470 Būdcədən maliyyələşdirmənin üsulları

- Təşkilati maliyyələşdirmə
kompleks maliyyələşdirmə
sahələr üzrə maliyyələşdirmə
- proqram -məqsədli, normativ
İnzibati maliyyələşdirmə

471 Būdcə xərcələrinin iqtisadi təsnifatına aid deyil:

- dövlət idarəetmə sektoru üzrə xərcələr
faizlər üzrə ödənişlər
- būdcələr arasında transfertlər.

idarənin saxlanılması xərcləri
əməyin ödənişi xərcləri;

472 Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
- bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- yerli özünüidarəetmə orqanlarının saxlanması
- məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili;

473 Büdcə təşkilatları üçün ayrılan illik təxsisatın bölgüsü hansı qrafik üzrə aparılır

- aylıq
- rüblük
- 6 aylıq
- 9 aylıq
- 4 aylıq

474 Yerli büdcələrdən aşağıdakı funksional təyinat xərclər maliyyələşdirilir:

- bələdiyyənin idarə edilməsi xərcləri
- müdafiə xərcləri
- bələdiyyələrə maliyyə yardımı
- əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım
- dövlət investisiya proqramlarının həyata keçirilməsi

475 Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir.Səhv olanı göstərin:

- fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi
- büdcə idarələrinin saxlanmasına təxsisatlar
- kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər
- əhaliyə sosial təminat üzrə ödənişlər

476 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- pensiyalar
- qrantlar
- sosial müavinatlara xərclər
- səhmlərin alınması xərcləri;
- əmək haqqına üstəlik xərclər

477 Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- səhmlərin alınması xərcləri
- pensiyalar
- sosial müavinatlara xərclər
- qrantlar
- faiz üzrə ödənişlər

478 Büdcə xərclərinin funksional təsnifatına aiddir:

- əməyin ödənişi xərcləri
- idarənin digər xərcləri.
- yanacaq və sürtkü materiallarının alınması xərcləri
- idarənin saxlanılması xərcləri
- ali təhsilə çəkilən xərclər;

479 Büdcə xərclərinin funksional təsnifatına aid deyil:

- müdafiə xərcləri;
- ümumi dövlət xərcləri;
- əməyin ödənişi xərcləri.
- bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;

480 Dövlət büdcəsinin icrası ilə hansı icra orqanı bilavasitə məşğul olur?

- Mərkəzi Bank
- Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- Prezidentin İcra Aparatı
- Maliyyə Nazirliyi

481 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ABŞ dolları
- Türk lirəsi
- ABŞ dolları və manat
- Milli valyuta
- Avro

482 Büdcənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- 2.0
- 4.0
- 6.0

- 3.0
- 5.0

483 Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər

Variantların hamısı düzdür

Əmək haqqı və ona üstəlik

- İnvestisiya xərcləri

Sosial müavinətlər və ödənişlər

484 Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

İnventar avadanlıqlarının alınması xərcləri

İdarəetmə xərcləri

İnvestisiya xərcləri

- Əmək haqqı xərcləri

Hərbi xərclər (müharibə şəraiti deyilsə)

485 Aşağıdakılardan hansı büdcə xərclərinin inzibati təsnifatına aiddir?

Nəqliyyat və rabitə xərcləri

- AR Təhsil nazirliyinə ayrılan vəsait

Əmək haqqının ödənilməsi

Təhsil və səhiyyə xərcləri

Faizlər üzrə ödənişlər

486 Büdcə xərclərinin inzibati təsnifatı nədir?

Variantların heç biri düz deyil

- Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.

Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.

Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.

487 Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

Mənzil – kommunal təsərrüfatı xərcləri

- Sənaye və tikinti xərcləri

Səhiyyə xərcləri

Elm və təhsil xərcləri

Qeyri-maddi istehsal sahələri

488 Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

1,3,5

● 1,2,3

1,4,6

4,5,6

2,3,5

489 Bunlardan hansıları büdcənin əsaslı xərclərinə aiddi: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3. Ölkə daxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5. malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

4, 7, 6

● 1,2,3

2,4,7

1,4,6

3,5,6

490 Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırır?

Variantların hamısı düzdür

● Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi

Büdcə prosesinin qapalılığın artırılması

Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması

Büdcə prosesi müddətinin azaldılması

491 Büdcə ssudaları nəyə deyilir?

Büdcə sekvstri

● Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək üçün il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

492 Büdcədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait

sadalananların heç biri.

● büdcə xərcləri;

subsidia
subvensiya
büdcə ssudası

493 Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

4; 5

● 1; 3

3; 5

1; 4

1; 5

494 Müdafiə olunan xərc maddələri nəyə deyilir?

Büdcə kəsiridir

● Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir

Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir

Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir

Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir

495 Əhalinin aztəminatlı təbəqələrinə verilən ünvanlı sosial yardım hansı mənbələr hesabına ödənilir?

Nazirlər Kabineti

● Dövlət büdcəsi

Dövlət Neft Fondu

Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsi

Yol Fondu

496 Dövlət büdcəsinin əsaslı xərcləri aşağıdakılardan ibarətdir:

Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar

● Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər

idarəetmə xərcləri, uzunmüddətli kreditlər.

Əmək haqqının ödənişi

Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya

497 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

fiskal

● cari; əsaslı

sosial; iqtisadi

birbaşa; dolay

müdafiə; iqtisadi

498 Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?

dövlət xərcləri $\geq$ dövlət büdcəsinin xərcləri

● dövlət xərcləri $>$ dövlət büdcəsinin xərcləri

dövlət xərcləri $<$ dövlət büdcəsinin xərcləri

dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;

dövlət xərcləri $\leq$ dövlət büdcəsinin xərcləri

499 Sekvestr nəyə görə tətbiq edilir?

● büdcənin gəlirlərinin nəzərdə tutulmuş səviyyədə yığılmadığı hallarda müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərclərin ixtisarı

büdcələrarası tənzimləmə üçün

büdcə maddələrini şərh etmək üçün

büdcəyə nəzarət etmək üçün

dövlət xərclərinin artması üçün

500 Vergi yoxlamanın mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin:

Vergi yoxlaması aparılmasının baza üsulu

● Vergi idarələrinin sayı

Vergi yoxlamanın subyekti

Vergi yoxlamanın məqsədi

Vergi yoxlamanın obyektı

501 Dövlət büdcəsinin sosial xərclərinə aid olanı göstərin?

İdarəetmə aparatının saxlanması

● Təhsil, Səhiyyə, Mədəniyyət, İdman, Gənclər siyasəti

Təhlükəsizlik xərcləri

Müdafiə xərcləri

Məhsuldar qüvvələrin inkişafı

502 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

Milli Məclis.

● Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi

Vergilər Nazirliyi

İqtisadi İnkişaf Nazirliyi

Hesablama Palatası.

503 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- 1, 5
- 1, 2
- 2, 4
- 3, 4
- 1, 4

504 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- sıfır kuponlu
- uduşlu və faizli
- bazar və qeyri bazar
- girovlu və girovsuz
- sabit (möhkəm) və üzən gəlirli

505 Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar
- qısamüddətli istiqrazlar
- girovsuz istiqrazlar
- sıfır kuponlu istiqrazlar
- qeyri bazar istiqrazları

506 Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- Mərkəzi Bankın kreditləri
- dövlət maliyyələşdirməsi
- təminatın verilməsi
- dövlət istiqrazları
- dövlət korporativ qiymətli kağızları

507 Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- müəssisələrin vəsaitləri
- büdcə gəlirləri
- digər borclar
- vətəndaşların vəsaitləri
- büdcədən kənar fondların vəsaitləri

508 Dövlət kreditinin spesifik funksiyalarını seçib göstərin? 1. bölgü; 2. tədavül; 3. tənzimləmə; 4. xəbərdarlıq; 5. risk

- 4; 5
- 1; 5

2; 4

3; 5

● 1; 3

509 Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

3; 5

3; 4

4; 5

1; 5

● 1; 2

510 Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

Dövlət kreditinin təminatı olmur

Dövlət krediti yalnız uzunmüddətli olur

Dövlət krediti yalnız qısamüddətli olur

● Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir

Dövlət krediti müddətsiz olur

511 Dövlət kreditinin formalaşma mənbəyi:

sığorta haqları hesabına

Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına

● Müəssə və əhalidə müvəqqəti sərbəst vəsaitlərin yaranması hesabına

Kommersiya Banklarının mənfəətliliyi hesabına

Müəssə və əhalini vergiləri hesabına

512 Xarici dövlət borcu nədir?

Cavabların heç biri düzgün deyil

Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikası öhdəliyi

Azərbaycan Respublikası fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc

Azərbaycan Respublikası adından Azərbaycan Respublikası rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc

● Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc

513 Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir

Zəmanət müddəti başa çatdıqda

Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə

Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə

zəmanət sazişinin şərtlərində başqa qayda nəzərdə tutulmayıbsa, əsas borcalanla kreditor arasında razılığa əsasən zəmanət verilmiş borcun təkrar strukturlaşdırılması aparıldıqda

- AR Nazirlər Kabineti zəruri hesab etdikdə

514 Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır.

Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi

Dövlət büdcəsindən ayrılan vəsait

Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq

- AR Mərkəzi Bankından alınmış ssuda

Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir

515 Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

Dövlət büdcəsindən verilən dotasiya

- Dövlət büdcəsindən verilən ssuda

Dövlət büdcəsindən verilən subvensiya

Dövlət büdcəsindən verilən subsidiya

Banklardan fiziki şəxslərə verilən kredit

516 Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

Öklə vətəndaşları

- Beynəlxalq Maliyyə təşkilatları

Dövlət müəssisələri

Büdcə sisteminin digər həlqələri

Özəl müəssisələri

517 Büdcə kreditləşməsi dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

Şərti dövlət kreditinə aiddir

- Daxili dövlət kreditinə aiddir

Xarici dövlət kreditinə aiddir

Kreditin münasibətlərinə aid deyil

Həm daxili, həm də xarici dövlət kreditinə aiddir

518 AR-da büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?

Zəmanət verilmiş borclar

- Dövlət banklarından alınan kreditlər

Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi

Dövlət istiqrazları

Xəzinə borc öhdəlikləri

519 Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:

Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında

- Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında

Dövlət büdcəsi ilə yerli büdcələr arasında

Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

520 Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

Bütün cavablar doğrudur

- Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir

Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir

Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;

Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərində iştirak edir

521 Dövlət krediti münasibətlərində kreditor kimdir?

Deyilənlərin hər biri düzgündür.

- Borc təklif edən subyekt

Kredit münasibətlərinin istənilən iştirakçısı;

Kredit götürən subyekt

Borc götürmək istiyən subyektə zəmanət verən

522 Şərti dövlət krediti nədir?

Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır

- Şərti dövlət krediti dövlətin zəmanətçi sifatında çıxış etdiyi haldır

Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır

Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir

Şərti dövlət krediti büdcə kreditinin formasıdır

523 Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

Bütün cavablar düzgündür

- Dövlət kreditinin konkret məqsədi əvvəlcədən göstərilir, bank kreditinin məqsədi isə əvvəlcədən göstərilir

Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur

Dövlət krediti ilə bank arasında fərq yoxdur

Bank krediti təminatlı, dövlət krediti təminatsız olur

524 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

İdxalat azalar

- Dövlət borcu artar

Faiz dərəcələri artar

İnflyasiya azalar

İxracat azalar

525 Aşağıdakılardan hansılar büdcə kəsirinin örtülməsinə xidmət edir?

Variantlar düz deyil

- Dövlət qiymətli kağızları

Neft fondunun transferti

Kreditlər

Qrantlar

526 Dövlət kreditinə aşağıdakılar daxildir.

yerli büdcələrə verilən vəsaitlər

- dövlət tərəfindən buraxılan borc qiymətli kağızları

Büdcə ssudalarının verilməsi

Mərkəzi Bankın banklararası verdiyi kreditlər

Dövlət müəssisələrinin borc qiymətli kağızları;

527 Dövlət borcu hansı mənbələr hesabına ödənilir?

dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına

- dövlət büdcəsinin vəsaitləri hesabına

müəssisələrin gəlirləri hesabına

məqsədli büdcədən kənar pul fondlarının hesabına

dövlət müəssisələrinin vəsaitləri hesabına

528 Dövlət kreditinin funksiyalarını seçib göstərin?

xəbərdarlıq

- bölgü; tənzimləmə; nəzarət

risk

yoxlama

yığım

529 Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilmir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) əmlak sığortası üzrə zərərin ödənilməsi

2; 4

3; 4

1; 3;

1, 4;

● 5.0

530 Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinətin ödənilməsi hansı fond tərəfindən həyata keçirilir ?

Pensiya fondundan

Sosial sığorta fondu

işçinin işlədiyi müəssisə və təşkilatdan

İcbari tibbi sığorta fondundan

● Dövlət Sosial Müdafiə Fondundan

531 Təyinatına və məqsədinə görə büdcədənənar fondlar formalaşa bilər:

vergilər əsasında yaradılan fondlar

büdcə vəsaitləri əsasında yaradılan fondlar

strateji büdcədənənar fondlar

sığorta haqları sayəsində yaradılan fondlar

● sahəvi büdcədənənar fondlar

532 Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən sosial yönümlü büdcədənənar fondu əsasən hansı mənbədən formalaşır?

● Sosial sığorta ayırmaları və dövlət büdcəsindən transfertlər hesabına

mənfəətdən ayırmalar

istiqrazların emissiyası hesabına

Mərkəzi Bankın pul emissiyası

kommersiya banklarının krediti

533 Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənənar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5.Dövlət Neft fondu;

1; 5

3; 5

2; 3

● 4; 5

3; 4

534 Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədənənar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2.iqtisadi istiqamətində; 3. ekoloji istiqamətdə; 4. inovasiya istiqamətdə; 5. elmi istiqamətdə;

2; 4

1; 3

1; 4

4; 5

- 1; 2

535 Dövlət büdcədənkənar fondların formalaşması mənbələri ola bilməz:

xüsusi vergilər

sığorta haqqı;

- səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəliri

büdcə vəsaitləri

borc vəsaitləri

536 Dövlət büdcədənkənar fondları bu:

büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir

müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır

- konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;

istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır

bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir

537 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

Cavabların heç biri düzgün deyil

Müəssisənin amortizasiya fonduna nisbətən

Müəssisənin ümumi gəlirlərinə nisbətən;

Müəssisənin xalis gəlirinə nisbətən

- Müəssisənin əmək haqqı fonduna nisbətən

538 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

AR payına düşən xam neftin satıcılarından əldə edilən gəlir (xərclər çıxılmaqla);

Akrhesabı ödənişlər

Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlər

Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir

- Əlavə dəyər vergisi

539 Müəssisə və təşkilatlar üzrə Dövlət Sosial Sığortası üzrə sığorta tədiyyəsinin dərəcəsi

27.0

16.0

25.0

- 22.0

30.0

540 Büdcədənkənar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

əhatə dairəsinə görə

statusa görə

məqsədinə görə

● dəyər əlamətinə görə

fəaliyyət dövrünə görə

541 Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq büdcədənənar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

1, 3

1, 2

1, 5

2, 4

● 1, 4

542 Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?

Subvensiya

Dotasiya

Ssuda

Maliyyə yardımı

● Transfert

543 Aşağıdakılardan hansı büdcədənənar dövlət fondu sayılır?

● Dövlət Neft Fondu

Büdcənin Ehtiyat Fondu

heç biri

Prezidentin Ehtiyat Fondu

Əmək haqqı fondu

544 Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formadadır?

Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir

Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir

Dövlət büdcəsi profisitinin bir hissəsi Fonda köçürülür

● Dövlət Neft Fondundan büdcəyə transfertlər

Heç biri baş vermir

545 Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hansı mənbələrdən formalaşır:

Rüsumlar

Qrantlar və Transfertlər

Transfertlər

Sığorta haqları və qrantlar

- Sosial sığorta haqları və büdcədən transfertlər

546 Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

Ehtiyat Fondu

müəssisə və təşkilatlar

Neft Fondu

- Dövlət Sosial Müdafiə Fondu

Bələdiyyə büdcəsi

547 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

yığım fondundan

məhsulun satışı ilə bağlı mədaxildən

mənfəətdən

- əmək haqqı fondundan

ehtiyat fondundan

548 Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

22 faiz

- vergi tutulmur

4 faiz

18 faiz

20 faiz

549 Sığorta riski nədir?

Heç biri

- ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır

ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.

ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanunauyğunluq əlamətləri olmalıdır

elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.

550 Sığorta brokeri-budur:

- Sığorta müqaviləsinin bağlanılmasına və ödənişin yerinə yetirilməsinə görə vasitəçidir

Zərərlərin tənzimlənməsinə görə mütəxəssisdir

Heç biri

Sığorta eksperti

Risqlərin qiymətləndirilməsinə görə mütəxəssisdir

551 Sığorta agentı:

Heç biri

- Sığortaçının adından müqavilələri bağlayır
- Sığorta müqaviləsinin müstəqil tərəfidir
- Sığortalının adından sığorta müqavilələri bağlayır
- Maliyyə nazirliyinə tabedir

552 AR sığorta bazarında vasitəçilər kimdir:

Heç biri

- Broker və agentlər
- Makler və dilerlər
- Ancaq agentlər
- Diler və agentlər

553 AR ərazisində sığorta fəaliyyətinin lisenziyasını həyata keçirir:

Heç biri

- Maliyyə Bazarlarına Nəzarət Palatası
- AR sığortanın inkişafı üzrə Dövlət komitəsi
- Sığorta fəaliyyətinə nəzarət üzrə Azərbaycan dövlət xidməti
- İnhisar siyasəti üzrə Dövlət komitəsi

554 AR qanunvericiliyinə görə sığortaçıları ola bilərlər

Heç biri

- Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
- Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış hüquqi və fiziki şəxslər
- Sığorta nəzarəti orqanında qeydiyyatdan keçən hüquqi və fiziki şəxslər
- Sığorta fəaliyyətini həyata keçirilməsi üçün yaradılan istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər

555 AR qanunvericiliyinə görə sığorta məbləği çox ola bilməz:

Heç biri

- Sığorta obyektinin həqiqi dəyərindən
- Sığorta obyektinin bərpa dəyərindən
- Sığorta obyektinin bazar dəyərindən
- Sığorta obyektinin qalıq dəyərindən

556 Məsuliyyət sığortasında sığorta olunan şəxs-budur:

Heç biri

- Məsuliyyət riskinin sığorta müdafiəsi obyektini sayılan fiziki yaxud hüquqi şəxslər

Üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası müqaviləsi bağlayan fiziki şəxs

Məsuliyyət sığortası üzrə potensial zərər çəkmiş fiziki şəxslər

Kənar şəxslər

557 Əmlak sığortasında faydalanan – budur:

Əmlak üzrə icra orqanı

- Heç biri

Sığorta məbləğini alan istənilən şəxs

Öz əmlak marağına ziyan vuran istənilən şəxs

Öz əmlak marağına ziyan vuran yaxud sığorta obyektinin saxlanılmasında marağı ola istənilən mülkiyyətçi

558 AR qanununa görə sığorta aşağıdakı formada həyata keçirilə bilər:

Heç biri

- İcbari və könüllü

Fərdi və qarışıq

Özəl və dövlət

Şəxsi və kollektiv

559 Sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılması formasını sadalananlardan hansı ifadə edir

Heç biri

- həyatın yığım sığortası

icbari sığorta

qeyri-həyat sığortası

könüllü sığorta

560 Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal necə adlanır

Heç biri

- sığorta predmeti

sığorta haqqı

sığorta obyektı

sığorta məbləği

561 Sığorta müdafiəsini kateqoriyasının əsas, əhəmiyyətli əlamətini göstərin

Heç biri

- İctimai istehsalın fasiləsizliyinin təmin edilməsi

Arzuedilməyən hadisənin baş verməsinin təsadüfi xarakteri

Məqsədli sığorta fondunun formalaşdırılması

Zərərin ödənilməsi

562 Sığortanın aparılması hansı hadisənin baş verməsilə bağlıdır:

müstəqillik əlaməti

- Təsadüfilik əlaməti

dəqiqlik əlaməti

Etibarlıq əlaməti

Proqnozlaşdırmaq əlaməti

563 Sığorta obyektı budur

ərazi və zaman üzrə fiziki və hüquqi şəxslərin risklərinin yenidən bölgüsüdür

Heç biri

Sığorta hadisəsidir

- sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi

Yaradılan sığorta fondu çərçivəsində zərərin qapalı bölüşdürülməsi

564 “Yaşıl Kart” sistemi nədir

“Yaşıl Kart” sistemi, könüllü sığorta növlərini özündə əks etdirir

- “Yaşıl Kart” sistemi, avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemə üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdi

“Yaşıl Kart” sistemi, həyat sığortası şəhadətnaməsinin bütün ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdi

“Yaşıl Kart” sistemi, şəxsi həyat sığortası şəhadətnaməsinin bu sistemə üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdi

“Yaşıl Kart” sistemi, tibbi sığorta növlərinin ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdi

565 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1. preventiv tədbirlərə ayırma; 2. sığorta ehtiyatların 3. sığorta ödənişi, 4. vergi, 5. icarə haqqı

4; 5

- 1; 3

3; 5

3; 4

1; 5

566 Sığortaçının xüsusi kapitalına aiddir: 1. nazamnamə kapitalı; 2. kredit borclar; 3. debitor borclar; 4. sığorta ehtiyatları istehlak fondu; 5. ehtiyat kapitalı;

4; 5

- 1; 5

3; 4

1; 3

3; 5

567 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir?

Sesiya

- Ekssedent

Ekssedent-zərər

İlkin zərər

Ekssedent zərərlik

568 Netto-stavka hansı məqsədlərə istifadə olunur?

mükafata

- Sığorta ehtiyatlarına

Xəbəredici tədbirlərə

Sığorta tarifinə

Əmək haqqının ödənilməsinə

569 İcbari sığortanın prinsipləri hansılardır? Aid olmayanı göstərin

sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin İcbari sığortalar haqqında Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı;

- bütün sığorta növləri üzrə könüllü müqavilələrin bağlanması

sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması

İcbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı

570 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır. 1. nizamnamə kapitalı; 2. sığorta ehtiyatları; 3. vergilər; 4. sosial ayırmalar; 5. sığorta tarifləri;

4; 5

- 1; 2

3; 4

2; 3

3; 5

571 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir.. 1. kvota, 2. eksedent 3. eksedent-zərər. 4. eksedent, zərərlik, 5. sesiya - kvota

4; 5

- 1;2

2;3

3; 4

1; 5

572 Sığortaya aid olmayan funksiyaları göstərin: 1. maliyyələşmənin asanlaşdırılması; 2. fiskal; 3. tənzimləyici; 4. yığım; 5. risk

4; 5

☒ 2; 3

5.0

1; 4

1; 5

573 Şəxsi sığortanın icbari novlərini təyin edin: 1. uşaqların sığortası; 2. bədbəxt hadisələrdən sığorta; 3. sənişinlərin sığortası; 4. vəkillərin sığortası; 5. ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;

2; 5

☒ 3; 4

2; 4

1; 3

1; 5

574 Sığortanın aparılması formalarını seçib göstərin. 1. icbari; 2. kollektiv; 3. könüllü; 4. kommersiya; 5. qeyri kommersiya;

4; 5

☒ 1; 3

3; 5

3; 4

1; 5

575 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği:

Sığorta tələbi

☒ Sığorta haqqı

Sığorta obyektı

Sığorta ödənişi

Sığorta məbləği

576 Sığortanın maliyyələşmənin asanlaşdırılması funksiyası nəyi əhatə edir?

sığortalı sığorta vasitəsilə müəyyən ehtimal olunan risklərdən əmələ gələ biləcək maliyyə itkilərini sığorta təşkilatının üzərinə atır

☒ sadalananların hər biri maliyyələşmənin asanlaşdırılması funksiyasını əhatə edir

hadisə baş verdikdə sığortaçı öhdəlik olaraq dəymiş zərərə görə sığortalıya ödəniş həyata keçirir, yəni sığortalıya dəymiş ziyanı tez bir zamanda aradan qaldırmaq üçün maliyyə dəstəyi göstərir

vacib olan sosial rolu yerinə yetirir və əhəlinin sağlamlığının qorunmasını və əmək qabiliyyətinin itirilməsi zamanı lazım olan həyat səviyyəsinin qorunub saxlanmasını təmin edir

sadalananların heç biri doğru deyil

577 Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə büdcəyə ödədiyi vergi

Aksizlər, ƏDV, torpaq vergisi

- Mənfəət vergisi
Mənfəət, ƏDV, sosial ayırmalar
Mənfəət vergisi, ƏDV, aksiz
ƏDV, aksiz, royalti

578 Sığortaçı və təkrarsığortaçı əsas fəaliyyətlərindən başqa, hansı fəaliyyət növləri ilə məşğul ola bilər.

sığorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətlərinin göstərilməsi

- sadalananların hamısı
sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı
mütəxəssislərin ixtisasının artırılması məqsədilə sığorta bazarının peşəkar iştirakçıları üçün təlimin təşkili və keçirilməsi
informasiya texnologiyaları əsasında sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı

579 Sığortaçıların Azərbaycan Respublikasından xaricdə filial və nümayəndəlikləri yalnız kimin razılığı ilə açıla bilər?

sığortaçının xaricdə filial və nümayəndəliyi açıla bilməz

- maliyyə bazarlarına nəzarət orqanının
Auditorlar Palatasının
hesablama palatasının
İqtisadiyyat Nazirliyinin

580 Sığorta bazarının iştirakçılarına aid deyil

sığorta vasitəçiləri

- sığortalanmayan fiziki şəxslər
Sığortaçılar
Sığortalılar
təkrarsığortaçılar

581 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

Hərbiçilərin sığortası

- Həyatın qarışıq sığortası
Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)
Ömürlük sığorta (ölüm halından)
Səmişinlərin sığortası

582 Sığorta sistemi ibarətdir

Sığorta sistemi yalnız sığortaçılardan ibarətdir

- Sığorta sistemi sığorta bazarının iştirakçılarından və maliyyə bazarlarına nəzarət orqanından ibarətdir
Sığorta sistemi sığorta bazarına vergi ödəyənlərin məcmusundan ibarətdir

Sığorta sistemi maliyyə bazarının iştirakçılarından və qiymətli kağızlardan ibarətdir

Sığorta sistemi dövlət büdcəsinə sığorta ödəyənlərdən ibarətdir

583 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

Protokol

- Polis

Sertifikat

Bordero

Akt

584 Sığorta riskinin şərtlərinə aid olmayanı göstərin

sığorta hadisəsinin baş verməsinin vaxtı və məkanı əvvəlcədən bilinmir

- sığorta hadisəsinin baş verməsi vaxtı və məkanı əvvəlcədən müəyyən edilməlidir

riskin nəticələrini obyektiv ölçmək və qiymətləndirmək lazımdır

riskdən dəymiş ziyan pul ilə ölçülməlidir

risk təsadüfi xarakter daşımalıdır

585 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı

- Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma

Sığorta ödənişi, sığorta ehtiyatları

Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi

Əmək haqqı, mükafat

586 Sığorta vasitəçilərinə aid olmayanı göstərin

Fiziki şəxs müvafiq sığorta vasitəçiliyini sərbəst və ya hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri, yaxud adi işçisi kimi onun adından həyata keçirə bilər

- Sığorta agentı sığortalının adından və onun verdiyi səlahiyyətlər daxilində vasitəçilik fəaliyyəti göstərən yalnız fiziki şəxsdir

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir

Sığorta agentı bir neçə sığortaçının sığorta agentı kimi fəaliyyət göstərə bilər

Sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komissiyon muzzd alırlar

587 Aktuari fəaliyyətinin istiqamətlərinə aid deyil

sığortaçının könüllü sığorta növləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması

- sığorta fəaliyyəti üçün lisenziyanı vermək
sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər üzrə xidmətlərin göstərilməsi

sığorta ehtiyatlarının formalaşdırılması metodları və mənbələri ilə bağlı məsləhətlər və tövsiyələrin verilməsi

sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənilib hazırlanması

588 Sığortaçının tələb olunan kapitalının minimum məbləği kim tərəfindən müəyyən edilir

İqtisadiyyat Nazirliyi

- Maliyyə Bazarlarına nəzarət Palatası

Hesablama palatası

Auditorlar Palatası

Maliyyə Nazirliyi

589 Kommersiya riski hansıdır?

Siyasi risk

- İflas

İnflyasiya

Tətil

Valyuta məhdudiyyətləri

590 Kredit sığortasının obyektini göstərin

İstiqrazlar

- Kommersiya və ya ticarət krediti

Mallar və xidmətlər

Pul vəsaitləri

Qiymətli kağızlar və istehsal ehtiyatları

591 Sığortalının hüquq və öhdəliklərinə aid deyil

Sığorta hadisəsi zamanı əlavə zərərin baş verməməsi məqsədilə lazım olan tədbirləri görmək

- Dəymiş ziyanın miqdarını müəyyən edir;

Sığorta hadisəsini təsdiq edən sənədlərin çatışmadığı halda onların əldə olunmasında sığortaçıya yardımçı olmaq

Baş vermiş hadisə haqqında sığortaçını vaxtında məlumatlandırmaq

Sığorta riski haqqında düzgün və hərtərəfli məlumatı sığortaçıya təqdim etmək

592 Sığorta nəzarəti orqanının sanksiyalarına aid deyil

lisenziyanı ləğv etmək.

- Sığorta müqaviləsi bağlamaq

lisenziyanın qüvvəsini məhdudlaşdırmaq

sığortaçını, sığorta vasitəçisini, həmçinin onların rəhbər işçilərini inzibati məsuliyyətə cəlb etmək

lisenziyanın qüvvəsini dayandırmaq

593 Sığorta təsnifatı nədir?

Sığortanın sahələri və növləri

- Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü

Sığortanın sahələrə, yarımsahələrə, tiplərə və tariflərə görə bölgüsü

Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü

Sığortanın aparılma formalarına görə bölgüsü

594 Lisenziya nəyə əsas verən sənəddir

Sığorta növünə

- Sığorta fəaliyyətinə

Sığortanın vergi ödəməsinə

Sığorta agentini işə götürməyə

Sığorta ödənişi almağa

595 Həyat sığortası üzrə sığorta siniflərinə aid olmayanı göstərin

Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta

Həyatın ölüm halından sığortası

Həyatın yaşam sığortası

- Hava nəqliyyatı vasitələrinin sığortası

Annuitet sığortası

596 Qeyri-həyat sığortası özündə hansı sığorta siniflərini birləşdirmir

Dəmiryol nəqliyyatı vasitələrinin sığortası

- Həyatın ölüm halından sığortası

Tibbi sığorta

Səfər sığortası

Əmlakın yanğından və digər risklərdən sığortası

597 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı 2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

2; 4; 5

1; 3; 5

- 1; 2; 3

1; 4; 5

3; 4; 5

598 Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği necə adlanır

sığorta məbləği

sığorta predmeti

aktuari

- sığorta haqqı
- sığorta ödənişi

599 Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- Sığorta tarifi
- Sığorta məsuliyyəti
- Franşiza
- Sığorta tədiyyəsi (haqqı)
- Sığorta ödənişi

600 Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sığortası; 2. könüllü sığorta; 3. şəxsi sığorta; 4. icbari sığorta; 5. tibbi sığorta;

- 1, 2
- 3, 4
- 1, 3
- 1, 5
- 2, 4

601 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir? 1. yığım; 2. kəndit; 3. əmtəə; 4. risk; 5. maliyyələşmənin asanlaşdırılması; 6. sosial;

- 1, 4, 5
- 2, 3, 4
- 1, 2, 3
- 2, 5, 6
- 1, 2, 6

602 Sığorta fondunun formalaşma mənbələri hansıdır:

- transfərtlər
- könüllü ödənişlər
- subvensiyalar
- vergilər
- xeyriyyə məqsədi ilə edilmiş ödənişlər

603 Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır:

- investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün
- vergilərin ödənilməsi üçün
- zərərin ödənilməsi üçün
- maliyyə dayanıqlılığını təmin etmək üçün
- hüquqi şəxsləri kreditləşdirmək üçün

604 Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri:

- istehsal
- bölgü
- yenidən bölgü
- əmtəə
- kredit

605 Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- sığorta yarım növləri
- sığorta növü
- sığorta yarım sahə
- sığorta sahəsi
- sığorta formaları

606 Sığorta fəaliyyəti nədir

- sığortaçı tərəfindən qəbul edilən sığorta risklərinin yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür
- sadalananların hamısı doğrudur
- sığortaçı tərəfindən sığorta risklərinin yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması üzrə lisenziya ilə həyata keçirilən fəaliyyət növüdür
- sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi üzrə sığorta müqavilələrinin bağlanması üzrə lisenziya ilə həyata keçirilən fəaliyyət növüdür
- sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür

607 Müasir sığortaçının sığorta fondunun xarakteri:

- Heç biri
- Məqsədli
- Sərbəst istifadə
- Məqsədsiz
- Həyati

608 Sığorta fondu istifadəsinin səbəbi:

- Heç biri.
- Sığorta ödənişlərinin verilməsi
- Sığorta ehtiyatlarının investisiyaya yönəldilməsi zəruriliyi
- dövlətin xərclərinin maliyyələşdirilməsi
- hamısı düzdür

609 Nəzəri baxımdan sığorta fondunun yaradılması və formalaşması prosesi:

- Heç biri

- daimi xarakter daşıyır
- Dövri xarakter daşıyır
- müvəqqəti xarakter daşıyır
- hamısı düzdür

610 Sığorta şirkətinin sığorta fondu yönəldilir:

Heç biri.

- Ancaq sığortaçı ilə sığorta müqaviləsi bağlamış zərər çəkmiş sığortalılara sığorta ödənişi verilməsinə
- Bütün zərər çəkmiş şəxslərə yardım verilir
- bələdiyyə büdcəsinə
- Dövlət büdcəsinə

611 Bu meyar məsuliyyət sığortasının obyektidir:

Heç biri

- Sığortalının üçüncü şəxs qarşısında məsuliyyəti
- Vətəndaşın həyatı, əmək qabiliyyəti
- Əmlak məsuliyyəti
- Vətəndaşın sağlamlığı

612 Bu meyar şəxsi sığortanın obyektidir:

Heç biri.

- Vətəndaşın həyatı, sağlamlığı və əmək qabiliyyəti
- Üçüncü şəxsin həyatı və əmlakı
- Əmlak və əmlak maraqları
- Sığortaçının şəxsi vəsaitləri.

613 Sığortanın tətbiqi formaları budur:

Ancaq könüllü formada

- Həm könüllü, həm də icbari formada
- Ancaq icbari formada
- Heç biri
- Heç bir formada.

614 Azərbaycan Respublikasında sığorta bazarının tənzimlənməsi üzrə normativ xarakterli aktlar qəbul etmək, həmçinin sığortaçılar və sığorta vasitəçiləri üçün normativləri müəyyən etmək səlahiyyətinə malikdir:

Heç biri.

- Maliyyə bazarlarına nəzarət Palatası
- Auditorlar Palatası

Hesablama Palatası

Vergilər Nazirliyi

615 Sığortaçının sığorta fondu yaradılır:

Heç biri

- Pul formasında qeyri-mərkəzləşmiş
- Natural formada qeyri-mərkəzləşmiş
- Makrosəviyyədə, mərkəzləşmiş
- Valyuta formasında

616 Sığorta brokeri aşağıdakının marağını təmin edə bilər:

Heç biri.

- Eyni zamanda bir neçə sığortaçının və sığortalıların
- Eyni zamanda bir neçə sığorta şirkətinin
- . Ancaq bir sığortaçının
- Eyni zamanda bir neçə sığortalının.

617 Sığortalı aşağıdakılardır:

Heç biri

- Sığortaçı ilə müqavilə bağlamış fiziki və hüquqi şəxslər
- Pul vəsaitləri olan fiziki və hüquqi şəxslər
- Müəssisələrdə çalışan fiziki şəxslər
- Sığorta şirkətləri.

618 Sığorta bazarı ərazi üzrə belədir:

Təkrar sığorta bazarı.

- milli, regional və beynəlxalq sığorta bazarları
- Əmlak sığorta bazarı, şəxsi sığorta bazarı
- Səhmdar, xüsusi, birgə sığorta şirkətləri
- Məsuliyyət sığortası bazarı

619 Şərikli sığorta nədir:

Heç biri

- sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi barədə bir neçə sığortaçının öz aralarında bağladıkları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi
- sığortalılar arasında iqtisadi münasibət
- Bir sığortaçı riski başqa sığortaçıya ötürür
- Sığortaçılar qarşılıqlı şəkildə zərərin ödənilməsində bir-birinə yardım göstərirlər.

620 Sığorta münasibətləri sistemini göstər:

Heç biri.

- Sığorta fondunun yaradılması və istifadəsi ilə bağlı yenidən bölgü pul münasibətləri sistemidir
- Risqlərdən yayınmağa xidmət edən pul münasibətləri sistemidir
- Əvəzi ödənilməmək xarakterli pul münasibətləri sistemidir
- Sığorta investisiyaları ilə bağlı münasibətlər sistemidir.

621 Mərkəzləşdirilmiş sığorta fondu yaradılır:

Heç biri

- Natural və pul formasında ümumdövlət resursları hesabına
- Məhdud qrup şəxslər üçün zərərlərin ödənilməsi üçün
- Konkret təsərrüfat subyektində istehsalın fasiləsizliyinin təmin edilməsi üçün
- Əmək mühafizəsi və pensiyaların ödənilməsi üçün

622 Sığortanın sahələrə bölgüsünün əsası hesab edilir:

Heç biri.

- Sığorta obyektı
- Sığorta predmeti
- Sığorta subyektı
- Sığorta qiyməti.

623 Sığorta müqaviləsi nədir ?

Heç biri.

- sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma
- sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi
- sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd
- risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği

624 Təkrar sığortalı kimdir:

Heç biri

- sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı
- Ancaq hüquqi şəxs
- Fiziki şəxs
- Sahibkarlıq lisenziyasına malik olan fiziki və hüquqi şəxs

625 Aşağıdakı subyektlərdən hansı təkrar sığorta bazarının iştirakçısı deyil:

heç biri

- Sığorta agentı

Sığorta şirkəti

Təkrar sığorta brokeri

Peşəkar təkrar sığortaçı

626 Sığorta nəzarətinin əsas funksiyalarıdır: 1) lisenziya verilməsi; 2) sığortaçıların vahid dövlət reyestrinin aparılması; 3) qanunların qəbul edilməsi; 4) sığorta tariflərinə nəzarət; 5) ehtiyatların hesablanmasına nəzarət; 6) sığorta tariflərinin hesablanması.

- 1; 2; 4; 5

1, 2, 3

1; 3; 6.

1; 2; 3; 4; 5; 6

1; 3; 4; 5; 6

627 Sığorta çantası budur:

Faktiki işçilərin sayı.

- Faktiki sığorta müqavilələrinin sayı

Faktiki xərclərin məbləği

Faktiki sığorta mükafatı

Faktiki sığorta hadisələrinin sayı

628 Sığorta haqqı nədir

Heç biri

- risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği
sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası
sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi

sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ

629 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və Mülki Məcəllənin 885-ci maddələrinə əsasən sığorta sahələrinə aid olmayanı göstərin

Sığorta obyektinə görə əmlak sığortası

- beynəlxalq sığorta

Sığortaçıların fəaliyyət istiqamətlərinə görə qeyri-həyat sığortası

Sığortaçıların fəaliyyət istiqamətlərinə görə həyat sığortası

Sığorta obyektinə görə şəxsi sığorta

630 Doğru olanı göstər:

Əmlak sığortası yoxdur

- Əmlak sığortası sahədir

Əmlak sığortası sinifdir

Əmlak sığortası növdür

Əmlak ığortası yarım sahədir

631 Sığorta işinin prinsiplərini göstərin

Rentabellik

- ekvivalentlik və təsadüfilik

əmanət

yığım

maliyyə əlçatanlığı

632 Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

ikisi də eynidir

- sığorta obyektinə

sığorta ödənişlərinin ölçüsü ilə

ödəmələrin dövriliyi ilə

sığorta mükafatlarının ölçüsü ilə

633 Hansı funksiya sığortanın funksiyası deyildir?

əmanət

- fiskal

nəzarət

maliyyələşmənin asanlaşdırılması

yığım

634 Franşiza nədir?

sığorta növü

- sığorta şirkətinin ödəmədiyi zərərin miqdarı

sığorta ziyanının ödənilməsi

bağlanan sığorta müqaviləsinin miqdarı

sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya

635 Şəxsi sığortanın hansı növü icbari sayılır?

ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta

- hərbiçilərin sığortası

bədbəxt hadisələrdən sığorta

uşaqların sığortası

həyat sığortası

636 Sığortanın aparılması formalarını göstərin.

könüllü və qeyri kommersiya

- könüllü və icbari

kollektiv və fərdi

kommersiya və qeyri kommersiya

kommersiya və icbari

637 Sığortaçı kimdir?

sığorta agenti

- sığorta şirkəti

sığorta ödənişi edən şəxs

fiziki şəxs

sığorta premiyası alan şəxs

638 Maliyyə bazarının tərkibinə daxil deyildir:

Pul bazarı

- İnnovasiya bazarı

Valyuta bazarı

Sığorta bazarı

Qiymətli kağızlar bazarı;

639 Kapital bazarının maliyyə alətlərinə aiddir:

Heç biri

- Kapital bazarı birbaşa və portfel investisiyalar şəkilində orta və uzun müddətli bank kreditlərindən təşkil olunmuşdur.

Kapital bazarı depozit ehtiyatlarının investisiyalaşdırılması hesabına formalaşır

Buraya yalnız uzun müddətli bank kreditləri və avro istiqraz və avro bondlar aiddir

Kapital bazarı yalnız beynəlxalq maliyyə bazasının alətləri hesabına formalaşdırılır.

640 Səhmdar cəmiyyətin səhminin nominalı hansı səhm üzrə müəyyən edilir?

təqdim edənə

- sadə

sadə və güzəştli

güzəştli

adlı

641 İmtiyazlı səhm səsvermə hüququna malikdirmi?

cəmiyyətin mülkiyyəti qiymətləndirildikdə

- malik deyil

o halda malikdir ki,qanunda nəzərdə tutulub

malikdir

səhmdar cəmiyyət ləğv olunanda

642 Səhmdar cəmiyyətin tədavüldə olan səhmlərinin məzənnə üzrə maya dəyəri nəyi göstərir?

maliyyə vəziyyətini

- səhmdar cəmiyyətin bazar dəyəri

səhmdar cəmiyyətin nizamnamə kapitalını

səhmdar cəmiyyətin xüsusi kapitalını

bazar qiymətlərini

643 İllik dövriyyəsinə görə dünyanın ən nəhəng fond birjası hansıdır?

İstanbul Birjası

- Nyu York Birjası

Tokio Birjası

London Birjası

Bəhreyn Birjası

644 Dünyanın ən qədim fond birjası hansıdır?

Tokio Birjası

Madrid Birjası

Paris Birjası

- London Birjası

Nyu York Birjası

645 İnkişaf etmiş ölkələrin fond birjalarında qiymətli kağızların hansı növü üstünlük təşkil edir?

veksellər

- korporativ istiqrazlar

səhmlər

dövlət istiqrazları

sertifikatlar

646 Klassik qiymətli kağızların növü dedikdə nə başa düşürsünüz?

kredit kartları, plastik kartlar, çeklər

- səhmlər, dövlət istiqrazları, korporativ istiqrazlar

istiqrazlar, veksellər, sertifikatlar

səhmlər , istiqrazlar, veksellər
çeklər, borc öhdəlikləri, ödəniş kartları

647 Sadə səhm istiqrazdan nə ilə fərqlənir?

təyinatına görə fərqlənir

- tədavül dövrüyyəsi müddətinə görə
- daxil olan gəlirin sabitliyinə görə
- daxil olan gəlirin həcminə görə
- mülkiyyət münasibətinə görə

648 Səhmin hansı növü sabit gəlir gətirir?

adsız

- imtiyazlı
- istənilən növü
- sadə
- adlı

649 Hansı qiymətli kağız tarixən qədimdir?

bələdiyyə

- dövlət
- xüsusi
- korporativ
- törəmə

650 Listinq xidməti nədir:

Qiymətli kağızların ilkin bazarda emisyası

- Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- Maliyyə risklərinin sığortalanması
- Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
- Qiymətli kağızların minimal səviyyədə emissiyası

651 Aşağıdakı qiymətli kağızları daha etibarlı və stabil yüksək gəlir vermək qabiliyyətinə görə ardıcılıqla duzun: 1.Uzunmüddətli dövlət istiqrazları; 2.Qısamüddətli dövlət istiqrazları; 3.İmtiyazlı səhmlər; 4.Adi səhmlər; 5.Korporativ istiqrazlar

1,2,3,5,4

- 3,5,1,2,4
- 1,3,4,5,2
- 1,3,4,2,5
- 3,5,1,4,2

652 REPO əməliyyatlarının mahiyyəti nədən ibarətdir ?

Xarici valyutanın sonradan satılması

- Qiymətli kağızların sonradan alınması şərti ilə satılması

Qiymətli kağızların alınması

Qiymətli kağızların satılması

Xarici valyutanın sonradan alınması şərti ilə satılması

653 Öz sahibinə müəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız növü:

Qısa müddətli istiqrazlar

- Səhm

İstiqraz

Veksel

Dövlət xəzinədarlıq banknotları (öhdəlikləri)

654 Müəyyən bir vaxtdan sonra öhdəliyin borcludan məbləğini odəməyi öz üzərinə götürmüş şəxsdən müəyyən məbləği şərtsiz tələb etmək hüququ verən yazılı borc öhdəliyi necə adlanır:

İmtiyazlı səhmlər

- Veksel

Səhm

İstiqraz

Dövlət xəzinədarlıq banknotları

655 Svop bazarı dedikdə nə başa düşülür?

əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

- qiymətli kağızlar üzrə sövdələşmə əldə etmiş iştirakçılar arasında sazişlərin birbaşa mübadilə edildiyi bazar bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər

sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi;

bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;

656 Forvard bazarı dedikdə nə başa düşülür?

bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;

- bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi

sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi

657 Spot bazarı dedikdə nə başa düşülür?

- sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər

ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı
ikitarəfli bağlanmış saziş

bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir

658 Fyuçers dedikdə nə başa düşülür?

əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr ərzində alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı
ikitarəfli müqavilə

alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması

guzəştli kredit növü

- gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə;

əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

659 Opsion dedikdə nə başa düşülür?

gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar müqavilə

alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması

guzəştli kredit növü

- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı
ikitarəfli bağlanmış saziş;

əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

660 İkinci qiymətli kağızlar bazarı bu:

investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir

məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır

əlavə qiymətli kağızların emissiyasıdır

qiymətli kağızların mübadilə sferasıdır

- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazardır

661 İlkin qiymətli kağızlar bazarı bu:

qiymətli kağızların mübadilə sferasıdır

ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazardır

məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır

- investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir

qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışıdır

662 Maliyyə bazarının strukturuna aid deyil:

borc kapitalı bazarı

fond bazarı

sığorta bazarı

kredit bazarı

- əmtəə və xidmətlər bazarı

663 İstiqraz vərəqi nədir?

qısa müddətli bank krediti

pay qiymətli kağızı

tədiyyə vasitəsi

- borc qiymətli kağızı
- uzun müddətli bank krediti

664 İstiqraz vərəqinin konversiyası nədir?

Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə

ödənilmə vaxtının sabit qalması

bir qiymətli kağızın digərinə dəyişdirilməsi

- istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
- dövlət istiqraz vərəqlərinin birləşdirilməsi

665 Borc qiymətli kağızlar hansılardır?

müqavilə

adlı səhmlər

arayış

akt

- dövlət istiqraz vərəqəsi;

666 Müasir inkişaf mərhələsində, əsasən hansı valyuta kurslarından istifadə olunur

- təsbit (fiksasiya) olunmuş və «üzən» valyuta kursları
- xarici valyuta kursları
- inkişafda olan valyuta kursları
- sabit valyuta kursları
- həm xarici, həm də daxili valyuta kursları

667 Növlərinə görə beynəlxalq kreditlərin hansı formaları var

uzunmüddətli kreditlər

daxili və xarici kreditlər

kommersiya kreditləri və maliyyə kreditləri

- əmtəə kreditləri və valyuta kreditləri
- qısamüddətli kreditlər

668 Təyinatına görə beynəlxalq kreditlərin hansı formaları var

əmtəə kreditləri

uzunmüddətli kreditlər

valyuta kreditləri

daxili və xarici kreditlər

- kommersiya kreditləri və maliyyə kreditləri

669 Tədiyyə balansı - bu:

dövlət gəlirlərinin ümumi plan üzrə yığılması və toplanması, cəmləşmiş vəsaitlərin bütün növ dövlət xərclərinin örtülməsinə istifadəsidir

sadalanların heç biri doğru deyil

il ərzində ictimai məhsulun mühüm qisminin istehsalının və sosial müdafiə tədbirlərinin reallaşmasının məqsədilə istifadə edilən pul fondudur

- ölkələrin müəyyən bir dövr ərzində xarici iqtisadi və maliyyə münasibətlərinin vəziyyətini əks etdirir təsərrüfat subyektlərində pul fondlarının və yığımlarının formalaşdırılması və geniş təkrar istehsal xərclərinin maliyyələşdirilməsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir

670 Tədiyyə balansının vəziyyətinin milli valyutaya təsiri ilə bağlı hası fikir yanlışdır.

Mənfi tədiyyə balansı milli valyutanın kursunun azalmasına şərait yaradır və borclular milli valyutanı xarici valyutaya sataraq öz xarici borclarını ödəyirlər

Müsbət tədiyyə balansı milli valyuta kursunun yüksəlməsinə kömək edir və xarici borclar sahəsində ona olan tələbatı artırır

Sadalanların fikirlərin hamısı yanlışdır

Tədiyyə balansının vəziyyəti milli valyutanın mövqeyini tam əks etdirir.

- Tədiyyə balansının vəziyyəti milli valyutanın mövqeyinə təsir etmir

671 Tədiyyə balansının dövlətlərarası tənzimləmə metoduna aid deyildir:

ikitarəflı hökumət kreditləri

beynəlxalq təşkilatların kreditləri

mərkəzi bankların svop əməliyyatlarına görə qısamüddətli qarşılıqlı kreditləri

- qiymətli kağızların satışı

dövlət tərəfindən ixracın kreditləşdirməsi şərtlərinin uzlaşdırılması

672 Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə aiddir:

sığorta bazarı

beynəlxalq əmtəə dövriyyəsi

kredit bazarı

- qiymətli kağızlar bazarı

valyuta bazarı

673 Beynəlxalq valyuta fondunun məqsədlərinə nə aid deyildir:

beynəlxalq valyuta kooperasiyasına yardım etmək

tədiyyə balansında has vermiş pozuntuların aradan qaldırılması üçün üzv olanların fondun resurslarından

valyuta kurslarının stabil qalmalarına yardım etmək

valyuta kurslarının stabil qalmalarına yardım etmək

- üzv ölkələrin təsərrüfat sahələrinin yenidənqurulmasına və inkişafına yardım etmək;

beynəlxalq ticarətin balanslı inkişafını təmin etmək

674 Regional maliyyə institutlarına aiddir: 1. Avropa yenidənqurma və inkişaf bankı; 2. Afrika inkişaf bankı; 3. Beynəlxalq valyuta fondu; 4. Dünya bankı; 5. Beynəlxalq yenidənqurma və inkişaf bankı;

2; 4

3; 4

1; 4

- 1; 2

4; 5

675 Qlobal maliyyə sistemi aşağıdakı altsistemlərdən ibarətdir: 1. dünya maliyyəsi; 2. transmilli təkraristehsal sistemləri; 3. milli maliyyə sistemləri; 4. regional maliyyə institutları; 5. beynəlxalq maliyyə institutları;

2; 4

3; 5

3; 4

- 1; 2

4; 5

676 Paris klubu nə vaxt yaradılıb?

1955.0

- 1956.0

1970.0

1949.0

1934.0

677 Paris klubu özündə neçə ölkəni birləşdirir?

21.0

12.0

15.0

30.0

- 20.0

678 London klubu neçə kommersiya bankını özündə birləşdirir?

400.0

550.0

50.0

100.0

● 600.0

679 Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?

sığorta bazarı

kredit bazarı

qiymətli kağızlar bazarı

● valyuta bazarı

beynəlxalq əmtəə dövriyyəsi

680 Beynəlxalq kreditlər verilir:

ancaq dollar ilə

ancaq azad dönərli valyuta ilə

● kreditor ölkənin, borc alan ölkənin, üçüncü ölkələrin valyutası və beynəlxalq hesablaşma pul vahidləri ilə

borc alan ölkənin valyutası ilə

ancaq kreditor ölkənin valyutası ilə

681 Əgər valyuta daxilolmaları xaricə valyuta axınından çox olarsa, onda tədiyyə balansı:

tənzimlənməyən adlanır

müvazinətli adlanır

passiv adlanır

tarazlaşdırılmış adlanır

● müsbət adlanır

682 Valyutanın ölkəyə daxil olması və ölkədən axınının nisbəti əks olunur

hesablaşma balansında;

ticarət balansında

Mərkəzi Bankın balansında

maliyyə balansında

● tədiyyə balansında;

683 Adətən milli valyutanın kursu artır:

● tədiyyə balansı aktiv olanda;

tədiyyə balansı tarazlı olanda

tədiyyə balansı qeyri tarazlı olanda

tədiyyə balansı passiv olanda;

tədiyyə balansında kəsir olanda

684 Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna deyilir

təsbit edilmiş kurs

rəsmi kurs

sabit kurs

tənzimlənən

- üzən kurs

685 İstənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilən valyuta adlanır

dönərli olmayan

qismən dönərli

ehtiyat

milli

- sərbəst dönərli

686 Sadalananlardan hansı ev təsərrüfatı büdcəsi üçün xarakterik deyil:

Əgər ev təsərrüfatı büdcəsinin gəlirləri xərclərdən üstün olarsa, artıq qalan məbləğ ehtiyata yönəldilir

- Ev təsərrüfatının büdcəsinin gəlir hissəsi müəyyən edilərkən bütün mümkün daxilolmalar nəzərə alınmır.

Ev təsərrüfatının büdcəsinin xərclərində cari və əsaslı xərclər nəzərdə tutulur

Ev təsərrüfatının büdcəsində cari (aylıq) və perspektiv (illik) büdcə fərqləndirilir

Büdcə icra edilərkən ev təsərrüfatı üzvləri öz gəlirlərini və onların büdcədə nəzərdə tutulmuş istiqamətlərə istifadə edilməsinə ciddi nəzarət edir

687 Ev təsərrüfatının maliyyə resursları dedikdə nə başa düşülür

ayrı-ayrı müəssisələrin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu

müxtəlif təsərrüfat subyektlərinin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu

- ailənin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu

dövlətin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusu

variantların hamısı doğrudur

688 Ev təsərrüfatının xarici pul münasibətlərinə aid olmayanı göstərin

Kommersiya bankları ilə münasibətlər

Dövlətlə verginin ödənilməsi zamanı münasibətlər

- Uzun müddətə istifadə edilən əmtəələrin əldə edilməsi, mənzil alınması və s. üçün ehtiyat fondunun formalaşması münasibətləri

Sığorta təşkilatları ilə münasibətlər

Digər ev təsərrüfatları ilə münasibətlər

689 Ev təsərrüfatının maliyyəsinə aid olan fikri seçin:

variantların hamısı səhvdir

ev təsərrüfatı bələdiyyə maliyyəsinin tərkib hissəsi olmaqla mərkəzləşmiş maliyyə sferasına aiddir

ev təsərrüfatı büdcə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşdirilmiş maliyyə sfedrasına aiddir

ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla mərkəzləşmiş maliyyə sferasına aiddir

- ev təsərrüfatı maliyyə sisteminin müstəqil həlqəsi olmaqla qeyri mərkəzləşmiş maliyyə sferasına aiddir

690 Dövlət ev təsərrüfatı büdcəsinin həcminə əsaslı təsir edir. Yanlış cavabı göstərin:

dövlət sektorunda işçilərin əməyinin ödənilməsi vasitəsilə

vergi sistemi vasitəsilə - ev təsərrüfatı vergi və rüsumlar ödəyir və digər məcburi ayırmalar edir

dövlət qiymətqoyma vasitəsilə

müxtəlif ictimai nemət və xidmətlərin verilməsi vasitəsilə

- Dövlət ev təsərrüfatı büdcəsinin həcminə təsir etmir.

691 Ev təsərrüfatının maliyyə resurslarının tərkibinə daxildir:

yenidən bölgü qaydasında daxil olmuş vəsait -pensiya, müavinət, büdcədən və büdcədən kənar sosial fondlardan ssuda

xüsusi vəsait, yəni ailənin hər bir üzvü tərəfindən qazanılmış əmək haqqı, yardımçı təsərrüfatdan gəlir;

kommersiya fəaliyyətindən mənfəət;

- Variantların hamısı doğrudur

bazarda formalaşmış vəsait - kredit formasında kredit təşkilatlarından alınmış vəsait, dividendlər və faizlər

692 Ev təsərrüfatının maliyyəsi haqqında deyilənlərdən səhv olanı göstərin

Ev təsərrüfatı ölkənin iqtisadiyyatı ilə qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda olur və cəmiyyətin sosial-siyasi sabitliyi ilə şərtlənir.

Ev təsərrüfatlarının maliyyəsi obyektiv xarakter daşıyır və xüsusi ictimai təyinatlı iqtisadi münasibətləri ifadə edir. Ev təsərrüfatı dedikdə, birgə yaşayan və iqtisadi qərar qəbul edən, ümumi büdcəsi olan bir və yaxud bir neçə şəxslər qrupu tərəfindən aparılan təsərrüfat başa düşülür.

- Dövlət maliyyə sisteminin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən ən mühüm həlqəsidir
Ev təsərrüfatı ictimai təsərrüfatda məşğul olan və məşğul olmayan bütün maddi işçiləri, iri və kiçik kapital, torpaq, qiymətli kağızlar sahiblərini birləşdirir.

693 İstifadə məqsədlərinə görə ev təsərrüfatı xərclərinin hansı növləri var :

məcburi tədiyyələrin və müxtəlif məcburi haqların ödənilməsi

istehlak xərcləri (əmtəələrin alınmasına və xidmətlərin ödənilməsinə);

xarici valyuta alınması;

əmanətlərdə və qiymətli kağızlarda yığımlar;

- bütün variantlar doğrudur

694 Ev təsərrüfatı xərclərinin müntəzəmlik dərəcəsinə görə hansı növləri var:

birdəfəlik xərclər və müntəzəm xərclər

tibbi xidmətə xərclər və sair xərclər

sosial xərclər

daimi xərclər və əmanətlərdə və qiymətli kağızlarda yığımlar

- gündəlik tələbat xərcləri və birdəfəlik xərclər

695 Ev təsərrüfatının sahibkarlıq fəaliyyətindən daxil olan gəlirlərinə hansı bənd daxil deyil:

- Müqavilə şərtlərinin pozulmasına görə müəssisəyə daxil olan cərimə, peniya, faizlər və s daxil olmalar. hüquqi şəxs kimi qeydiyyatdan keçən və keçməyən xüsusi bölmə müəssisələrinin əmtəələrin satışından, xidmət göstərilməsi və işin yerinə yetirilməsindən mənfəət

a və d variantları

mülkiyyət hüququ əsasında vətəndaşlara aid olan əmlakın satılmasından gəlirlər;

şəxsi həyatı təsərrüfat məhsullarının müntəzəm satışından gəlirlər;

696 Ev təsərrüfatında yaradılan fondlar hansılardır?

heç biri

büdcədən kənar

pul və yığım

- istehlak və yığım

risk və büdcədən kənar

697 Ev təsərrüfatının maliyyəsinin mahiyyəti hansı bənddə düzgün verilmişdir:

maliyyənin nəzarət funksiyasının reallaşdırma formasıdır.

maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur.

dövlət hakimiyyəti orqanları və idarələri təmsilində dövlətlə hüquqi və fiziki şəxslər arasında dövlətin kredit, borc alan və zamanətçi kimi iştirak etdiyi iqtisadi münasibətlərin məcmusudur

ayrı-ayrı dövlətlər və beynəlxalq maliyyə kredit təşkilatları arasında idxal-ixrac əməliyyatları və kapitalın beynəlxalq hərəkəti prosesində yaranan iqtisadi münasibətlərdir.

- ev təsərrüfatının ayrı-ayrı üzvləri tərəfindən həyat tələbatlarını ödəmək məqsədilə öz fəaliyyətləri prosesində pul vəsaitləri fondlarının yaradılması, bölgüsü və istifadəsi üzrə həyata keçirdikləri iqtisadi pul münasibətləridir.

698 İqtisadi sistemdə ev təsərrüfatının rolu aşağıdakılardan hansıdır: 1) bazarda firmaların istehsal etdikləri əmtəələrin və xidmətlərin alıcısı kimi çıxış edir, həmin firmalara istehsal amillərini təqdim edir 2) real və maliyyə aktivləri almaqla iqtisadiyyatda formalaşan ümumi gəlirin bir hissəsini yığır 3) təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanmasını həyata keçirir 4) Dövlət büdcəsi qarşısında, maliyyə öhdəlikçilərinin tam və vaxtında təmin edilməsi; 5) Büdcə kəsirinin örtülməsinin əsas maliyyə mənbəyi kimi dövlətin qarşılaşdığı vəsait qıtlığını aradan qaldırır;

4 və 5

1 və 3

2 və 3

- 1 və 2

3 və 4

699 Ev təsərrüfatında aşağıdakı maliyyə münasibətləri baş verir:

sığorta təşkilatları ilə müxtəlif sığorta fondlarının formalaşdırılması və istifadəsi üzrə münasibətlər

digər ev təsərrüfatları ilə birgə pul fondlarının formalaşması və istifadəsi üzrə münasibətlər

maddi istehsalın və ya xidmət sahələrinin müxtəlif sferalarında işləyən və ev təsərrüfatına nisbətən isverən kimi

